

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

İlham

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 126 (5357) 19 iyul 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

"Azərbaycan Türkmənistan ilə bərqərar olmuş qardaşlıq münasibətlərinə böyük önəm verir"

*Prezident İlham Əliyev Türkmənistan
Nazirlər Kabineti Sədrinin müavini qəbul edib*



Səh 2

13

Ermənilər rus dilindən
imtina etdilər



4

"İslam həmrəyliyi və
media" mövzusunda
konfrans keçirilib



16

Azərbaycan atleti
Nazim Babayev Avropa
çempionu olub



19 iyul 2017-ci il

“Azərbaycan Türkmənistan ilə bərqərar olmuş qardaşlıq münasibətlərinə böyük önəm verir”

Prezident İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Rəşid Meredovun ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Türkmənistan ilə bərqərar olmuş qardaşlıq münasibətlərinə böyük önəm verir və bütün sahələrdə əlaqələrimizin genişləndirilməsində maraqlıdır. Prezident İlham Əliyev qeyd etdi ki, bunu həm xalqlarımız arasında mövcud olan tarixi əlaqələr, həm də bugünkü reallıqlar zəruri edir və biz bu cür münasibəti Türkmənistan tərəfindən də görürük.

Dövlətimizin başçısı bu baxımdan qarşıdakı illərdə əməkdaşlığımızın və tərəfdaşlıq əlaqələrimizin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirdi. Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə fəal əməkdaşlıq həyata keçirildiyini deyən Prezident İlham Əliyev qardaş və qonşu ölkələrimiz arasında qarşılıqlı fəaliyyət üçün yeni imkanların yaradılması, əməkdaş-



lığın daha da inkişaf etdirilməsi istiqamətində səyləri əsirgəməyəcəyini bildirdi. İyulun 19-da ölkəmizdə Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirləri arasında keçiriləcək görüşə toxunan Prezident İlham Əliyev bunun yaxşı əməkdaşlıq formatı olduğunu vurğulayaraq bu formatın üçtərəfli əlaqələr və regional məsələlərin müzakirəsi baxımından əhəmiyyətini qeyd etdi.

Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov dedi: “İlk növbədə, icazə verin qardaşınız, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından səmimi salamları və dərin ehtiramı Sizə çatdırım. Mən Bakıya gələrkən o bildirdi ki, Türkmənistan ilə Azərbaycan arasında əlaqələr bu gün fəal şəkildə yüksələn xətlə inkişaf edir və bu inkişaf dinamikası,

ilk növbədə, iki dövlət başçısı arasında mövcud olan açıq, səmimi və dostluq xarakteri daşıyan siyasi təmaslara əsaslanır”.

Rəşid Meredov qeyd etdi ki, Türkmənistan və Azərbaycan prezidentlərinin görüşləri və təmasları ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsi işinə güclü təkan verir. Bu münasibətlər siyasi, diplomatik dəyərləndirmə baxı-

mından nümunəvi xarakter daşıyır. O vurğuladı ki, əlaqələrimizin gündəliyində duran məsələlər həm ikitərəfli münasibətlər baxımından, həm də regional və qlobal baxımdan aktualdır. Dövlətimizin başçısı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Azərbaycan ilə Avstriya arasında tərəfdaşlıq əlaqələri genişlənir

Prezident İlham Əliyev avstriyalı nazirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Avstriyanın federal ailə və gənclər naziri xanım Sofi Karmasinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Avstriyanın federal ailə və gənclər naziri Sofi Karmasin ölkəmizə səfərinin uğurlu olduğunu, nazirliklərdə və təşkilatlarda keçirilən çoxsaylı məhsuldar görüşləri və onlara göstərilən qonaqpərvərliyi məmnunluqla qeyd etdi.

Azərbaycanın çox maraqlı və əməkdaşlıq üçün açıq ölkə olduğunu vurğulayan avstriyalı nazir ölkəmizdə müxtəlif layihələrin həyata keçirilməsi üçün geniş imkanların mövcud olduğunu bildirdi. Sofi Karmasin dedi ki, ölkəsi Azərbaycana müvafiq nou-haulların həyata keçirilməsi işində dəstək verməyə hazırdır. O, iyulun 17-də Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olarkən ona ölkəmizdə elektron hökumətlə bağlı maraqlı layihələr barədə məlumat verildiyini dedi. Qonaq bu layihələrin



Avstriya üçün çox böyük maraq doğurduğunu və gələcəkdə həmin layihələrin öyrənilməsində və tətbiq edilməsində maraqlı olduqlarını bildirdi.

Avstriyanın federal ailə və gənclər naziri Sofi Karmasin SO-

CAR-da keçirdiyi görüşlərdən də məmnunluq ifadə edərək orada da ətraf mühitin qorunması ilə bağlı maraqlı layihələrlə tanış olduqlarını diqqətə çatdırdı.

Prezident İlham Əliyev Azərbaycan ilə Avstriya arasında tərəf-

daşlıq əlaqələrinin yeni sahələri əhatə etmək məqsədilə əməkdaşlıq formatının genişləndirilməsinin vacibliyini bildirdi. Dövlətimizin başçısı Avstriyanın federal ailə və gənclər naziri Sofi Karmasinin Azərbaycana səfərinin məhsuldar

olacağına və yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edərək bu səfərin əməkdaşlığımızın müxtəlif sahələrdə inkişaf etdirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu dedi. Sonda xatirə şəkli çəkildi.

Azərbaycanın dinamik inkişafı 2017-ci ilin ilk yarısında da davam edib

Prezident İlham Əliyev: “Sənaye istehsalı, kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi addımlar atılır, proqramlar icra edilir”

Qlobal miqyasda davam edən böhranlı vəziyyətdə bir sıra ölkələrdə maliyyə vəziyyəti pisləşib, iqtisadiyyatın artım tempi aşağı düşüb. Lakin Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən intensiv islahatlar nəticəsində, ölkəmiz böhrandan az itki ilə yan ötdü, əvvəlki inkişaf templərini bərpa etdi. İnkişaf göstəriciləri isə bu ilin 6 ayı ərzində özünü daha qabarıq şəkildə göstərdi. Belə ki, ölkədə sosial infrastruktur obyektlərinin tikintisi aparılıb, birinci altı ayda 26 tibb müəssisəsi və iyirmidən çox modul tipli məktəb tikilib və təmir edilib.

Altı ay ərzində qeyri-neft iqtisadiyyatımız 1,7 faiz, qeyri-neft sənayesi isə 4,4 faiz artıb. Məhz bu iki göstərici ölkədə həyata keçirilən iqtisadi islahatların səmərəliliyini isbatlayır. Eyni zamanda, Azərbaycanda mövcud olan əlverişli investisiya mühiti, ictimai-siyasi sabitlik və mükəmməl qanunvericilik bazası xarici sərmayədarların diqqətini cəlb etməkdədir. Məhz bunun nəticəsidir ki, ölkə iqtisadiyyatına qoyulan xarici investisiyanın həcmi qat-qat artıb. Elə bu ilin ilk altı ayı ərzində Azərbaycan iqtisadiyyatına 5 milyard dollar sərmayənin qoyulması, bir daha sübut edir ki, ölkəmiz xarici investorların ən çox etibar etdiyi ölkədir. Bu mənada, Azərbaycan bu gün sabitlik məkanı olduğundan, investorlar ölkəmizə gəlir, tərəddüd etmədən sərmayə qoyur, qazanc götürür, eyni zamanda, vergi ödəyir, iqtisadiyyatımızın artımına töhfələrini verirlər. Dünyada sabit ölkələrin sayının kəskin şəkildə azalması, onu göstərir ki, yaxın perspektivdə daha çox xarici sərmayədar investisiya yatırmaq üçün Azərbaycana gələcək. Bütün bunlar isə əlavə gəlir, yeni iş yerləri və iqtisadiyyatımızın artması demək olacaq.

Həyata keçirilən işlər nəticəsində, Azərbaycanın valyuta ehtiyatları da artıb və bu günə 40,6 milyard dollar təşkil edir. Hesablamalara görə, ilin əvvəlindən bu günə qədər valyuta ehtiyatlarımız təxminən 3 milyard dollar artıb. Bütün bunlar isə, bir daha qeyd edək ki, neftin qiymətinin aşağı düşməsi və Neft Fondundan dövlət büdcəsinə transferlərin azaldığı bir zamanda baş verir. Bir faktı da qeyd edək ki, Azərbaycan adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə qabaqcıl ölkələr sırasındadır. Valyuta ehti-



yatlarının dövlət xarici borcuna olan nisbəti də Azərbaycanı dünyada miqyasında ön sıralara çıxarır. Məsələn, ölkəmizdə valyuta ehtiyatları dövlət xarici borcundan 4-5 dəfə çoxdur.

Bütün bu göstəricilərlə yanaşı, bu il 122 min yeni iş yeri açılıb ki, onlardan 101 mini daimidir. Sahibkarlara 6 ayda güzəştli şərtlərlə 63 milyon manat kredit verilib. Ümumiyyətlə, bütövlükdə güzəştli şərtlərlə iki milyard manat kredit verilib. Həmçinin, bu ilin altı ayında ixrac 36 faiz artıb. Qeyri-neft ixracı isə, altı ayda 27 faiz artıb. Bununla bərabər, idxal 15 faiz azalıb. Müsbət saldo 1,9 milyard dollar təşkil edir. Kənd təsərrüfatı da 2,2 faiz artıb. Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, biz ixracın coğrafiyasını da genişləndirməliyik: “Ənənəvi bazarlar var. Biz o bazarlarda varıq, mövqelərimizi daha da gücləndirməliyik, yeni bazarlara da çıxmalıyıq. Bu istiqamətdə də görülməli işlər artıq nəticə verir. Biz indi bir neçə Körfez ölkəsinə öz kənd təsərrüfatı və emal məhsullarımızı ixrac etməyə başlamışıq. Bunu genişləndirmək lazımdır. Körfez ölkələrinin bazarı kifayət qədər böyükdür və məsafə baxı-

mından yaxındır. Ona görə, ilkin layihələr başlayıb. Biz artıq məhsul ixracına başlamışıq. Bunu daha da genişləndirməliyik. Dövlət qurumları, İqtisadiyyat Nazirliyi sahibkarlara öz köməyini göstərir. Biz artıq Asiya ölkələrinin bazarlarına çıxırıq və çalışmalıyıq ki, Avropa İttifaqı ölkələrinin bazarlarına da çıxaq. Mənim, demək olar ki, bütün xarici səfərlərim çərçivəsində və xarici həmkarlarım Bakıda olanda bu məsələni qaldırıram, siyahını onların qarşısına qoyub deyirəm ki, biz bu məhsulları ixrac edə bilərik, siz də bunları alırsınız, gəlin bizdən alın. Biz də sizin ixrac etdiyiniz məhsulları alaıq. Ona görə, indi biz bütün görüşlərə bu siyahı ilə gedirik və bunun gözəl nəticələri var. Avropa ölkələrində, Körfez ölkələrində, Asiya ölkələrində bizim məhsullara maraq var, sadəcə olaraq, bu günə qədər onlarda məlumat yox idi”.

Dövlət başçısı İlham Əliyev bəzi rəqəmləri də səsləndirib: “Kənd təsərrüfatı və emal məhsullarının ixracı ilə bağlı bəzi rəqəmləri səsləndirmək istəyirəm: bu il pomidor ixracı 55 faiz, kartof 63 faiz, soğan 1100 faiz, pambıq 154 faiz, pambıq lifi 650 faiz, süd məhsulları təqribən 400 faiz, meyvə və tərəvəz emalı məhsulları 54 faiz, emal olunmamış dəri 38 faiz, spirtli və spirtsiz içkilər 16

faiz, o cümlədən, şərab 13 faiz, alma təxminən 200 faiz, xurma 14 faiz, nar 106 faiz, çay 50 faiz, şokolad 50 faiz, tütün məmulatları 5 faiz, bitki-heyvan mənşəli yağlar 7 faiz artıb. Bax, bunlar görülməli işlərin nəticəsidir.

Sənaye məhsullarının ixracı: qızıl 64 faiz, elektrik enerjisi 300 faiz, - biz indi elektrik enerjisini satırıq və birinci altı ayda 25 milyon dollar dəyərində satmışıq. Nəyə görə? Çünki biz xətləri tikdik, birləşdirdik, bütün qonşu ölkələrlə bizim yüksək gərginlikli xətlərimiz var və ixrac edirik, - alüminium 30 faiz, plastik məmulatlar 22 faiz, avadanlıqlar, mexaniki qurğular 50 faiz, mis 67 faiz, mis-filiz konsentratlar 100 faiz, qatran yağları 56 faiz, bentonit gili 255 faiz, toxuculuq məmulatları 73 faiz, daş, gips, sement 3000 faiz, kimya sənayesi məhsulları 8 faiz, qurğuşun 123 faiz artıb”.

Əlbəttə ki, bütün bu nəticələr həyata keçirilən məqsədyönlü işlərin bəhrəsidir. Amma Azərbaycan rəhbərliyi bu nailiyyətlərlə kifayətlənmir və bəyan edir ki, inkişaf prosesi bundan sonra da olmalıdır və dönməz xarakter almalıdır. Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Prezident İlham

Əliyev diqqətə çatdırıb ki, növbəti dövr üçün prioritetlər dəyişməz olaraq qalır. Qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir: “Sənaye istehsalı, kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi addımlar atılır, proqramlar icra edilir. Əvvəlki dövrdə proqram kimi təqdim etdiyim layihələr artıq reallaşır. Xüsusilə, sənaye parklarının yaradılması uğurla gedir. Sumqayıt Sənaye parklarında rezidentlərin sayı, investisiyaların həcmi artır və maraq da çox böyükdür. Orada böyük sənaye kompleksləri yaradılır və dövlət öz tərəfindən lazım olan bütün infrastruktur layihələrini icra edib. Mingəçevir Sənaye Parkında 9 zavod tikiləcəkdir. Bu zavodların fəaliyyəti nəticəsində, 5 mindən çox iş yeri yaradılacaqdır. Ümid edirəm ki, ilin sonunda birinci zavodun açılışı da olacaq və Mingəçevir böyük sənaye şəhəri kimi özünün imkanlarını genişləndirəcək. Balaxanı Parkında 5 zavod fəaliyyətə hazırdır. Neftçala Sənaye Zonasında yaxın vaxtlarda iki müəssisə fəaliyyətə başlayacaq. Pirallahı adasında iki dərman zavodunun təməli qoyuldu. Masallı Sənaye Zonasında isə, artıq torpaq sahəsi ayrılıb və 30 milyon manatdan çox investisiya təklifi qəbul edilib”.

“Səs” Analitik Qrupu

19 iyul 2017-ci il

“İslam həmrəyliyi və media” mövzusunda konfrans keçirilib

Dünən 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi və media” mövzusunda konfrans keçirilib.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının rəhbərliyi, Milli Məclisin deputatları, din xadimləri və media nümayəndələri iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni-nin səsləndirilməsi ilə başlayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransı açaraq bildirib ki, Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan Azərbaycan kütləvi informasiya vasitələri bütün Şərq ölkələrinin mediası arasında qabaqcıl yerlərdən birini tutur. Azərbaycan mətbuatı çox böyük tarixi yol keçib. Sovet dövründə də mətbuatımız inkişaf edib. Mətbuatımızın inkişafına Ulu Öndər Heydər Əliyev daim diqqət yetirib. Prezident İlham Əliyev də bu sahəni diqqətdə saxlayır. Bu günlərdə jurnalistlərə veriləcək mənzillər, yeni binanın tikintisinə başlanılması mətbuata diqqət və qayğının bariz nümunəsidir.

Çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan xalqının həyatında mətbuatın çox böyük rol oynadığını deyib. O bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mediaya ən açıq qurumlardan biridir. Azərbaycan istər İslam Əməkdaşlıq Təşkilatında, istərsə



də digər qurumlarda islami dəyərləri daim yüksək qiymətləndirir, buna böyük önəm verir. Bir müddət əvvəl, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının təşkili də islam ölkələri arasında əlaqələri möhkəmləndirməyə xidmət edib. Çünki islam sülh və mərhəmət dinidir.

Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadiqov ölkəmizdəki zərərli dini təriqətlərdən bəhs edib. Bildirib ki, bu təriqətlərin nümayəndələri sadəcə insanlar arasında təbliğat aparır və bu, bizi narahat etməlidir. Hər kəs, o cümlədən, media dini radikalizmə və ekstre-

mizmə qarşı mübarizə aparmalıdır.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin mətbuata çox böyük önəm verib. Onu da, qeyd edib ki, Prezident İlham Əliyevin son illərdə mətbuatı göstərdiyi diqqət və qayğı da bunun bariz nümunəsi və davamıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi media ilə sıx əməkdaşlıq şəraitində işləyir. Dini maarifləndirmə ilə bağlı tədbirlərin keçirilməsi və onun KİV-də əks olunması müsbət haldır. Azərbaycan bu istiqamətdə son illərdə xeyli işlər görüb. Ölkəmizdə “İslam Həmrəy-

liyi İli” elan olunması, Bakıda “IV İslam Həmrəyliyi Oyunları”nın keçirilməsi çox mühüm hadisədir.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı “Əkinçi” qəzetindən bu günə qədər mediada dini dəyərlərə özünəməxsus münasibət bildirildiyini qeyd edib. Diqqətə çatdırıb ki, sovet dövründə panislamizmlə mübarizə siyasəti yeridilib. Bizim jurnalistlərimiz islam dinini yox, onun ətrafındakı mövhumatı və xurafatçılığı tənqid ediblər. İslam dini ilə media arasında qarşılıqlı münasibətlər sistemi formalaşıb. Son illərdə dini icmaların və qurumların nəzarəti altında olan KİV-lərdə, həm-

çinin, dövlət mediasında dini dəyərlərə çox həssas münasibət görünür. Jurnalistləri Həsən bəy Zərdabi kimi xurafata qarşı mübarizə aparmağa çağıran Qəmər Cavadlı bu mübarizədə mətbuatın köməyinə ehtiyac olduğunu bildirib.

Konfransda digər çıxış edənlər milli-mənəvi, o cümlədən, dini dəyərlərin, multikultural və tolerant ənənələrin qorunması və təbliği istiqamətində KİV-lərin üzərinə düşən vəzifələr barədə müzakirələr aparıblar.

Sonda mətbuat günü ilə əlaqədar bir qrup jurnalistə mükafatlar təqdim olunub.

Rövşən

İndiyədək Cocuq Mərcanlıda 176 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib

Bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaradılmasının 19-cu ildönümü tamam olur. ANAMA 1998-ci il iyulun 18-də Azərbaycan Prezidentinin Sərəncamı əsasında yaradılıb. Yarandığı gündən indiyədək 19 il ərzində ANAMA tərəfindən 40 min hektardan çox ərazi təmizlənilib, 760 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. AZƏRTAC xəbər verir ki, bu sözləri ANAMA-nın direktoru Qəzənfər Əhmədov iyulun 18-də jurnalistlərə müsahibəsində deyib.

Q.Əhmədov bildirib ki, 2017-ci il Agentlik üçün mühüm il olub. Çünki Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Agentlik tərəfindən 126 gün ərzində 300 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənilib. Cocuq Mərcanlıda 176 mina və partlamamış hər-



bi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bununla məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı üçün şərait yaradılıb. Bu, bizim üçün ilk addım idi. Ümidvarıq ki, yaxın illərdə eyni əməliyyatları işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlardakı ərazilərdə aparacağıq və oradakı əhəlinin təhlükəsizliyini təmin edəcəyik.

ANAMA-nın direktoru diqqətə çatdırıb ki, Agentliyin bütün bölgələrdə xüsusi təyinatlı qrupları yaradılıb. Müvafiq qurumlardan sorğu gəldiyi zaman əməliyyat qrupları dərhal hadisə yerinə çıxır və yerli əhəlinin təhlükəsizliyini təmin etməklə aşkarlanmış sursatları zərərsizləşdirir. Belə təmizlə-

mə əməliyyatlarının gələcəkdə uğurla davam etdirilməsi üçün qurumun geniş imkanları var.

Beynəlxalq əməkdaşlıqdan və layihələrdən danışan ANAMA-nın direktoru deyib ki, qurum uzun illərdir beynəlxalq təşkilatlarla birgə xarici ölkələrin mütəxəssisləri üçün xüsusi təlim keçir. Agentliyin ötən illər ərzində bir neçə beynəlxalq layihələri, o cümlədən qardaş Türkiyədə böyük layihələri olub. 2005-ci ildən başlayaraq Azərbaycanda NATO ilə birgə “Saloğlu” və “Ceyrançöl” layihələri həyata keçirilib. “Ceyrançöl” layihəsinin üçüncü mərhələsi bu il başlayıb və 2018-ci ilin sonundakı davam edəcək. Hazırda bu müddətin uzadılması ilə bağlı müvafiq təşkilatlarla danışıqlar aparılır.

“Bununla yanaşı, bir neçə il əvvəl NATO-nun sifarişləri ilə Gürücüstəndə minatəmizləmə mərkəzi yaradılıb. Onun yaradılmasına ANAMA böyük dəstək göstərib. Agentliyin əməkdaşları onların mütəxəssisləri üçün təlimlər keçib. Hazırda həmin mərkəz uğurla fəaliyyət göstərir”, - deyərək Q.Əhmədov vurğulayıb.

Kənd Təsərrüfatı Nazirliyi ilə FAO arasında yeni layihələr müzakirə olunub

iyulun 18-də kənd təsərrüfatı naziri Heydər Əsədovun BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmakla görüşündə “FAO-Azərbaycan tərəfdaşlıq proqramı” çərçivəsində təqdim olunan yeni layihələr müzakirə olunub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Heydər Əsədov FAO ilə Azərbaycan arasında həyata keçirilən layihələri yüksək qiymətləndirib və gələcəkdə də yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığa önəm verdiyini vurğulayıb.

Görüşdə “Azərbaycanda xəstəliklərdən azad kartof toxumçuluğu sisteminin yaradılması”, “Azərbaycanda arıçılığın inkişafı vasitəsilə əhəlinin gəlirlərinin artırılması”, “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların effektiv yetişdirilməsi və yemlənməsi sistemlərinin yaradılması yolu ilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi”, “Dayanıqlı qoyunçuluq və ərzaq məhsullarının dəyər zəncirlərinin hazırlanması və qəbulu” layihələrinin ayrılıqda hər bir komponenti üzrə müzakirələr aparılıb. Nazir gələcəkdə səmərəliliyin artırılması məqsədilə hər bir layihə üzrə müvafiq tövsiyələrini verib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak qeyd olunan dəyişiklikləri və təklifləri nəzərə almaqla yeni layihələrin həyata keçirilməsi üçün öz sözlərini əsirgəməyəcəyini bildirib.



Dağlıq Qarabağın azərbaycanlı icması qondarma rejimdə qanunsuz “prezident seçkisi”nin keçirilməsini kəskin pisləyir

Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində 2017-ci il iyulun 19-da qondarma “prezident seçkiləri” keçirilməsi planlaşdırılır. Artıq neçənci dəfədir Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimdə qondarma seçkilər keçirilir. Yeni, 2012-ci il iyulun 19-da qondarma “prezident seçkiləri”, 2015-ci il mayın 3-də “parlament seçkiləri”, 2015-ci il sentyabrın 13-də qondarma “özüünüidarə orqanları”na seçkilər, 2017-ci il fevralın 20-də “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum”un keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin iyulun 19-da qondarma rejimdə qanunsuz “prezident seçkisi”nin keçirilməsi ilə əlaqədar yaydığı bəyanatda yer alıb.

Bəyanatda deyilir: “Bütün Azərbaycan xalqının, o cümlədən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinin kəskin etirazına səbəb olmuş bu hadisə “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi İdarə Heyətinin iclasında müzakirə olunub və qətiyyətlə pislənib. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan qovulmuş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından sonra Azərbaycan qanunları əsasında keçirilə bilər.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 sayılı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin zəbt etdikləri Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, Minsk qrupunun göstərdiyi söylər Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucubətindən təsirli nəticələr verməyib.

Ermənistan Respublikası beynəlxalq hüquq norma və prinsiplərinə, BMT TŞ-nin qətnamələrinə zidd olaraq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərarlarına əhəmiyyət verməyərək artıq neçənci dəfədir ki, Azərbaycan Respublikasının işğal altındakı ərazilərində belə qondarma “seçkilər” təşkil edir. Ermənistan Respublikası öz qanunsuz digər hərəkətləri ilə də münaqişənin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarına, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq yaratmaq təşəbbüsələrinə



ciddi zərbə vurur.

Bütün dünyaya məlumdur ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş cinayətkar qurumdur. Məhz buna görə beynəlxalq təşkilatlar və dünya ölkələri də Ermənistanın öz işğalçılıq siyasətini örtbasdır etmək məqsədilə Dağlıq Qarabağda əvvəllər keçirdiyi bu cür qondarma “seçkilər”i heç vaxt tanımayıb. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ümidvar olduğunu bildirir ki, Ermənistanın qeyri-konstruktiv hərəkətləri beynəlxalq birlik tərəfindən bir daha kəskin şəkildə qınanılacaq, bu ölkənin işğalçı siyasətinə son qoyulması üçün ən təsirli tədbirlər görülməkdir.

Münaqişənin tezliklə həlli üçün, ilk növbədə, işğala son qoyulmalı, işğal edilmiş ərazilərdən Ermənistan qoşunları çıxarılmalı, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır. Bu xüsusda, işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrdən məcburi köçkün düşmüş yüz minlərlə azərbaycanlının, o cümlədən 85 mindən çox Dağlıq Qarabağ azərbaycanlılarının öz doğma torpaqlarına geri qayıtması zəruridir.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması regionda davamlı sülhün təmin olunması məqsədilə bölgənin erməni və azərbaycanlı icmaları arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin və dialoqun formalaşdırılmasının tərəfdarıdır. Təəssüf ki, Ermənistan rejimi bu kimi

konstruktiv təşəbbüsün əleyhinə çıxış edir.

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi bu qeyri-qanuni rejimdə qondarma “prezident seçkisi”nin keçirilməsinə etirazını bildirərək qeyd edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların, xüsusilə BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən Avropa Parlamentinin qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi təsdiq olunub.

Eyni zamanda, adı çəkilən nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həllinin öz əksini tapması göstərilir. Güc tətbiqi ilə ərazi qazanılması və əldə edilmiş ərazilərdə xalqların öz müqəddəratını təyin etmək hüququ adı altında hakimiyyətin qanuniləşdirilməsi beynəlxalq hüquq prinsiplərinə ziddir.

Hesab edirik ki, Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayınca və münaqişə ədalətli həll edilməyənə qədər regionda uzunmüddətli sülhün və əməkdaşlığın bərqərar olması mümkün deyildir. Biz inanırıq ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında ədalətli həllini tapacaq, azərbaycanlı əhali öz doğma torpaqlarına qayıdacaq və ədalət təmin olunacaq”.

“Azərbaycanın və Avstriyanın dəmir yolu daşımalarında geniş əməkdaşlıq imkanları mövcuddur”

Çin və Hindistandan yüklərin Avropaya çatdırılması üçün dəmir yolu şəbəkəsinin inkişaf etdirilməsində Azərbaycanın və Avstriyanın geniş əmək-

daşlıq imkanları mövcuddur. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirilib ki, bu fikirlər



Avstriyanın federal ailə və gənclər naziri xanım Sofi Karmasın başçılıq etdiyi nümayəndə heyətinin “Azərbaycan Dəmir Yolları” QSC-də keçirilən görüşündə səsləndirilib.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılmasında mühüm rol oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin icra vəziyyəti, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

C.Qurbanov bildirib ki, digər marşrutlarla yanaşı, Azərbaycanın təşəbbüsü ilə meydana gələn Cənub-Qərb layihəsi gələcəkdə Asiyadan yüklərin Avropaya daşınmasında ən qısa, sərfəli və səmərəli marşruta çevriləcək. Azərbaycanın və Avstriyanın əlverişli coğrafi mövqeyi və eləcə də tranzit imkanlarından yararlanaraq, Çin və Hindistandan yüklərin Avropaya çatdırılması üçün dəmir yolu şəbəkəsinin inkişaf etdirilməsində iki ölkənin müvafiq qurumları arasında geniş əməkdaşlıq imkanları mövcuddur. Sonra ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub. Avstriyanın federal ailə və gənclər naziri xanım Sofi Karmas Azərbaycanda həyata keçirilən islahatlardan məmnun qaldığını bildirib. Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

İpoteka Fondunun xətti ilə indiyədək 19 min 528 ipoteka krediti verilib

Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə indiyədək 19 min 528 ipoteka krediti verilib. AZƏRTAC AİF-ə istinadla xəbər verir ki, Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilməmiş ipoteka kreditləri üzrə məbləğ 826 milyon 240 min 28 manatdan çoxdur.



Bu ilin beş ayı ərzində Türkiyəyə 200 mindən çox azərbaycanlı səfər edib



Bolqarıstandan 638 min 409, İngiltərədən 396 min 515, Ukraynadan 316 min 252, Azərbaycandan 243 min 421, İraqdan 239 min 996, Hollandiyadan 205 min 931 və Yunanıstandan 204 min 806 nəfər səfər edib. İsrail, Səudiyyə Ərəbistanı, Fransa, Rumıniya və ABŞ-dan Türkiyəyə gələnlərin sayı 100 mini ötməyib.

Bu ilin yanvar-may ayları ərzində Türkiyəyə ümumilikdə 8 milyon 762 min 509 nəfər xarici ölkə vətəndaşı səfər edib. AZƏRTAC Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin hesabatına istinadla xəbər verir ki, ölkəyə gələnlər arasında Rusiya vətəndaşları birinci yer tutur ki, onların da sayı 928 min 376 nəfər təşkil edib.

Rusiya vətəndaşlarından sonra Türkiyəyə ən çox Gürcüstan vətəndaşları üz tutub ki, onların sayı 874 min 955 nəfər göstərilir. Üçüncü yerdə qərarlaşan Almaniya vətəndaşları 863 min 572, İrlandan 774 min 10,

Tomas Qreminqer ATƏT-in yeni baş katibi təyin edilib

ATƏT-in baş katibi postuna İsveçrənin ATƏT-dəki keçmiş daimi nümayəndəsi Tomas

Qreminqer təyin edilib. Trend-in məlumatına görə, bu barədə təşkilatın Venadakı qərargah-mənzilindən deyiblər. Qeyd edək ki, bundan öncə həmin postu Lamberto Zanner tutub.



İstanbul şəhərində Dünya Neft Şurasının növbəti Konqresi keçirilib. Bu, sayca 22-ci Konqresdir. Tədbirin əsas devizi “Enerji gələcəyimizə körpülər” olub. Konqresdə çıxış edən Dünya Neft Şurasının sədri Cozef Tot 1933-cü ildə yaradılan bu qurumun dünya neft sektorunun bütün sahələrini əhatə etdiyini vurğulayıb. Bu kimi tədbirlər isə hər 3 ildən bir keçirilir.

İstanbul Konqresində 100-dən çox ölkənin təmsilçiləri iştirak ediblər. Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulun bu Konqresə ev sahibliyi etməsindən məmnun olduğunu ifadə edib. O, müasir dövrdə sülhün və rifahın təməli olan karbohidrogen resurslarının münaqişələrə səbəb olmasından təəssüfləndiyini də deyib. R.T.Ərdoğan “bölgəmizin sülhə və əməkdaşlığa ehtiyacı var” tezisini xüsusi vurğulayıb. Türkiyənin dövlət başçısı ölkəsinin dünyanın enerji xəritəsində mühüm rol oynadığını, yeni layihələrin də bu mövqeyi gücləndirəcəyini diqqətə çatdırıb. Həmin kontekstdə vurğulamaq lazımdır ki, ABŞ-Azərbaycan əməkdaşlığının da bu prosedə ciddi töhfəsi var. Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov jurnalistlərə müsahibəsində bununla bağlı maraqlı fikirlər söyləyib. Bütün bunların fonunda ciddi əhəmiyyəti olan bu tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin nitqində irəli sürdüyü fikirlərin təhlili böyük aktuallıq kəsb edir. Bu məqamlar üzərində geniş dayanmağa ehtiyac duyuruq.

22-ci Konqres: global enerji təhlükəsizliyinin aktual problemləri

İyul ayının 10-da İstanbulda Dünya Neft Konqresi çərçivəsində prezidentlərin toplantısı keçirilib. Dünya Neft Konqresinin əsas təşkilatçısı Dünya Neft Şurasıdır. Təşkilat 1933-cü ildə yaradılıb. Burada enerji sahəsi üzrə vacib və aktual məsələlər müzakirə edilir. Orada qəbul edilən qərarların əhəmiyyəti böyükdür. Onları beynəlxalq platforma kimi qəbul edirlər. Onu vurğulayaq ki, Dünya Neft Şurası neft-qaz istehsalçıları və istehlakçıların 96%-ni birləşdirir.

Şura, ümumiyyətlə, enerji sahəsində elmi yeniliklərin tətbiqi, texnologiya və informasiya mübadiləsi istiqamətlərində fəaliyyət göstərir. Təşkilat, həmçinin dünyanın neft ehtiyatlarından davamlı və həminin rifahına xidmət edəcək şəkildə istifadə olunması məsələlərinə ciddi önəm verir.

Deməli, faktiki olaraq, Dünya Neft Şurasının tədbirləri müasir mərhələdə global miqyasda enerji siyasətinin strategiyasını müəyyənləşdirməkdə mütəxəssislərə böyük dəstək verir. Bunun üçün isə mövcud vəziyyətin dərin təhlil edilməsi lazım gəlir. Təşkilata daxil olan ölkələrin enerji siyasəti, həyata keçirdikləri layihələrin məzmunu bu baxımdan daim diqqət mərkəzində olur. Təsəffü deyil ki, İstanbul Konqresinə 100-dən çox ölkədən 50 nazir, 5 mindən



çox dövlət nümayəndəsi və şirkət rəhbərləri qatılıb.

Konqresə Azərbaycan Prezidenti İlham Əliyev də dəvət edilmişdi. Dövlət başçısını İstanbulda təntənəli surətdə qarşılayıblar. Azərbaycan rəhbərinin enerji siyasəti dünyanın siyasi liderlərinə yaxşı məlumdur. Bu səbəbdən İlham Əliyevə bu kimi tədbirlərdə böyük hörmətlə yanaşılır və fikirlərinə ciddi maraq göstərilir. Qardaş ölkədə budəfəki nitqində də ölkə başçısı çox aktual məsələlərdən dərin məntiqə bəhs edib. Türkiyə mətbuatı İlham Əliyevin nitqinə böyük maraq göstərib.

Onu vurğulayaq ki, tədbirdə çıxış edənlər global miqyasda Azərbaycanın enerji sahəsində oynadığı rola yüksək qiymət veriblər. Türkiyə rəhbərliyi bu məqamı həmişə önə çəkir. Azərbaycanla Türkiyənin ortaq həyata keçirdiyi enerji layihələrinin bütövlükdə dünya üçün böyük əhəmiyyəti olduğunu vurğulayırlar. İstanbul Konqresində Bolqarıstanın baş naziri Boyko Borisov da Azərbaycandan getdikcə daha çox həcmdə qaz almaq fikrində olduqlarını xüsusi deyib. O, Bakının aktiv iştirak etdiyi enerji layihələrinin Balkan regionuna böyük müsbət təsiri olacağından bəhs edib. Bundan istifadə edərək rəsmi Sofiyanın Bolqarıstanı Balkanlarda enerji üzrə əsas tranzit ölkəsinə çevirmək niyyətində olduğunu ifadə edib.

Bu o deməkdir ki, Bolqarıstan Azərbaycanın enerji strategiyasından bəhrələnmək arzusundadır. Sofiyanın Bakıya inamı tamdır və bu əsasda strateji plan hazırlayır. Şübhə yoxdur ki, Avropanın bir sıra ölkəsində belə bir düşüncə mövcuddur.

Prezident İlham Əliyevin tədbirdə söylədiyi nitq yuxarıda vurğulanan məqamların tam əsaslı olduğunu bir daha təsdiqləyir. Dövlət başçısı nitqinə Türkiyənin dünyadakı rolunu qiymətləndirmə ilə başlayıb. Ölkə başçısı deyib: “Türkiyə bu gün dünya miqyasında böyük bir gücdür. Türkiyə dünya gündəliyinin bir çox məsələlərində

həlləddici sözə malikdir. Bütün bu uğurlar mənim qardaşım Prezident Ərdoğanın liderliyi ilə əldə edilə bilər. Bu gün Türkiyə uğurla, sürətlə inkişaf edir. Türkiyə Prezident Ərdoğanın liderliyi ilə çox böyük və şərəfli yol keçmişdir. Bugünkü toplantı bunun təzahürüdür. Türkiyə gücləndikcə biz də güclənirik, biz də sevinirik” (bax: Prezident İlham Əliyev 22-ci Dünya Neft Konqresində prezidentlərin tədbirində iştirak edib / AZƏRTAC, 10 iyul 2017).

Əməkdaşlıq perspektivləri: Azərbaycan nümunəsi və geosiyasi şərtlər

Azərbaycan Prezidenti Türkiyənin bu cür yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməsinin təsədüf olmadığını iştirakçıların diqqətinə çatdırıb. Güclü, sürətlə inkişaf edən və hörmətlə qarşılanan Türkiyə enerji sahəsində də etibarlı tərəfdaşdır. Bu mənada Ankaranın mövqeyinin güclənməsi bütövlükdə regionun, o cümlədən Azərbaycanın da güclənməsinə yardım edir. Rəsmi Bakı bunu məmnuniyyətlə qarşılayır, çünki son nəticədə belə gedişat regional və global enerji təhlükəsizliyinə ciddi töhfə verməkdədir.

Sonuncu məqamı Azərbaycan rəhbəri nitqində konkret fikirlə ifadə edib. İlham Əliyev vurğulayıb: “Türkiyə-Azərbaycan birliyi, dostluğu, qardaşlığı təkcə iki ölkənin mənfəətini, uğurlu gələcəyini müəyyən etmir. Bunun bölgəyə çox böyük təsiri var. Bu, bölgəyə sabitlik, rifah gətirir, yeni iş yerlərinin yaradılmasına xidmət göstərir, təhlükəsizlik tədbirlərini gücləndirir və geniş əməkdaşlığa qapılar açır” (bax: əvvəlki mənbəyə).

Bu fikirlərdən aydındır ki, Azərbaycanla Türkiyənin bütün sahələr üzrə əməkdaşlığı regional və global miqyaslarda rifah və əmin-amanlığın təmin edilməsinə xidmət etməkdədir. Həmin mənada həyata keçirilən enerji layihələri

də bütövlükdə regional əməkdaşlıq üçün ciddi perspektivlər açır. Gürcüstan bu imkandan maksimum dərəcədə istifadə edərək, böyük beynəlxalq layihələrin aktiv iştirakçısına çevrilib. Azərbaycanla Türkiyə bu istiqamətdə qonşu dövlətə lazım olan dəstəyi verirlər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrində Gürcüstanın payının olması buna sübutdur.

İndi də TAP və TANAP layihələrində Tbilisi yaxından iştirak edir. Deməli, Azərbaycan və Türkiyə konkret əməldə sübut edir ki, region ölkələri ilə ən yaxın əməkdaşlıq qura bilərlər. Bu sırada Ermənistanın olmaması isə obyektiv səbəblərlə əlaqədirdir. Ermənistan Azərbaycan torpaqlarını işğal edib və təcavüzdən əl çəkmir. Ona görə də İrəvanın enerji sahəsində tərəfdaş olması hələlik mümkün deyildir. Eyni zamanda, əgər Ermənistan rəhbərliyi haqq yoluna qayıtsa, onunla bağlı vəziyyət kardinal surətdə dəyişə bilər. Bunu dünyanın hər yerində anlaşırlar və Azərbaycanın tutduğu mövqeyə haqq qazandırılırlar.

Azərbaycan Prezidenti tədbirdəki nitqində rəsmi Bakının mövqeyini lakonik surətdə ifadə etməklə Azərbaycanın qarşılıqlı faydalı əməkdaşlığa daim açıq olduğunu diqqətə çatdırıb. Belə ki, təkcə “Şahdəniz” qaz yatağında ehtiyatın həcmi 1,2 trilyon kubmetrdir. Bütövlükdə isə Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Hazırda “Cənub qaz dəhlizi” layihəsi reallaşır. Bu sahədə işlər sürətlə və dinamik olaraq aparılır.

Dövlət başçısı xüsusi vurğulayıb: “Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçılar - yəni, Azərbaycan, həm tranzit ölkələr və həm də istehlakçılar burada ortaq maraqlar əsasında çalışırlar. Məhz bu maraqlar balansını bu böyük layihənin uğurlu icrasına gətirib çıxarıb. Çünki burada həm texniki, maliyyə, iqtisadi, siyasi məsələlər kifayət qədər çoxdur. Artıq bu gün demək olar ki, “Cənub qaz dəhlizi” layihəsi uğurla icra


ediləcək və Azərbaycan bundan sonra uzun illər ərzində həm bölgə, həm də Avropa ölkələrini təbii qazla təmin edəcəkdir” (bax: əvvəlki mənbəyə).

Bu fikirlərdən görünür ki, İlham Əliyev Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələrinin bir sıra ölkələrə böyük qazanc gətirdiyini və heç kəsə qarşı ayrı-seçkilik siyasəti aparılmadığını önə çəkib. Deməli, əsas məsələ bu prosedə iştirak etmək istəyən dövlətlərin xoşniyyətli olması ilə bağlıdır.

Dövlət başçısının söylədiyi bu fikirləri böyük dövlətlərin siyasi liderləri də təsdiq edirlər. İstanbul Konqresində ABŞ-ın dövlət katibi Reks Tillerson Prezident İlham Əliyev ilə görüşündə vurğulayıb ki, Azərbaycan global enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Bu barədə Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov media nümayəndələrinə müsahibəsində aşağıdakı fikirləri ifadə edib: “ABŞ Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirir. Azərbaycanın enerji sahəsində atdığı addımlara, həyata keçirdiyi layihələrə ABŞ dəstəyini verir. ABŞ “Cənub qaz dəhlizi” layihəsinə dəstəyini dövlət katibi vasitəsi ilə nümayiş etdirdi. Bu, çox vacibdir. Eyni zamanda, dövlət katibinin Prezident İlham Əliyevlə görüşmək istəməsi və bu görüşün baş tutması ABŞ-ın Azərbaycanla əməkdaşlığa verdiyi böyük diqqətin göstəricisidir” (bax: Novruz Məmmədov İlham Əliyevlə Tillersonun görüşünün detallarını açıqlayıb / 1news.az, 12 iyul 2017).

Novruz Məmmədov fikirlərinə davam edərək ifadə edib: “Görüşdə qeyd olundu ki, Azərbaycan kiçik dövlət olsa da, həm regionda, həm də beynəlxalq aləmdə sabitliyə, təhlükəsizliyə öz töhfəsini verir. Görüş zamanı əməkdaşlığın daha da inkişafı, ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, demokratiyanın inkişafı ilə bağlı məsələlər müzakirə edildi. Eyni zamanda, Azərbaycan Prezidenti tərəfindən qeyd olundu ki, belə bir vəziyyətdə ABŞ bundan sonra Azərbaycanda qeyri-neft sektoruna daha çox diqqət yetirə bilər. Bizim qapılarımız həm dialoqa, həm də əməkdaşlığa açıqdır” (bax: əvvəlki mənbəyə).

Yuxarıda aparılan analizdən belə çıxır ki, Azərbaycan neft siyasətini kifayət qədər səmərəli və perspektivli əsasda aparmaqdadır. Dünya Neft Şurasının 22-ci Neft Konqresi də bu reallığı bir daha təsdiq etdi. Buna görə də Azərbaycanın davamlı inkişaf kursunu qətiyyətlə reallaşdırdığı qənaəti alınır. İstanbul Konqresi həmin həqiqəti dünyaya bir daha nümayiş etdirmiş oldu.



n ə -



Turizm sənayesinin inkişafı ölkəmizə turist axınını gücləndirib



Müstəqillik dövründə, xüsusilə, son on il-də ölkə həyatının bütün sahələri kimi, milli turizm sənayesinin də inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Paytaxtda və bölgələrdə yaradılan müasir infrastruktur - rahat yollar, brend hotellər, istirahət və əyləncə kompleksləri, sağlamlıq və SPA mərkəzləri müxtəlif ölkələrdən turistlərin Azərbaycana səfər etmələrinə vasilə olmuşdur.

Son illər turizmin sistemli şəkildə tərəqqisini təmin etmək məqsədilə dövlət başçısı tərəfindən imzalanan fərman və sərəncamlar, eləcə də, "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə də turizmin daha da inkişaf etdirilməsi əksini tapıb. Məqsədyönlü səylər nəticəsində, Bakı şəhəri qısamüddətli uçuş mə-

safə-sində yerləşən və 90 milyondan artıq əhalinin yaşadığı 26 şəhəri əhatə edən potensial turizm tələbat qrupundan əhəmiyyətli dərəcədə bazar payı əldə edə biləcək. Bütün bunlarla yanaşı, 2025-ci ilə qədər Avropanın iri şəhərlərini əhatə edən birbaşa uçuşların sayı 49-dan 100-ə çatdırılacaq. Azərbaycan Turizm Şurasının, Milli Turizm Təbliğat Bürosunun yaradılması, habelə, Bakıda ilk dəfə olaraq, Şopinq Festivalın keçirilməsi ölkə rəhbərliyinin bu sahəyə diqqətinin bariz nümunəsidir.

Bu gün artıq "ASAN Viza" vasi-

tə-silə turistlər Azərbaycana maneəsiz gələ bilirlər. Bu sistem vasitəsilə Azərbaycana səfər edən ölkələrin siyahısı genişlənməkdədir. Körfəz ölkələri, eləcə də Çin, Koreya Respublikası, Yaponiya, Malayziya, Sinqapur ilə də münasibətdə sadələşdirilmiş viza sisteminin tətbiqi mövcud turist axınına müsbət təsirini göstərib. Bu ölkələrin ekseriyyətindən Azərbaycana gələn müsəlman turistlərin sayında əsaslı artım qeydə alınıb.

Cari ilin birinci yarısında, Azərbaycana səfər edənlərin sayına

zər salsaq, fikirlərimizin daha aydın nümunəsini görmüş olacağıq. Statistik rəqəmlərdən aydın olur ki, 2017-ci ilin birinci yarısında ölkəmizə 1 milyon 199 min 667 nəfər xarici vətəndaş səfər etmişdir. Bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə (966 min 497 nəfər) 24 faiz artım olduğunu göstərir. Bu ilin birinci yarısında ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya 374 min 491 nəfərlə (17% artım) ilk yerdə qərar tutmuşdur. Sonrakı yerlərdə Gürcüstan (254 425 nəfər, 4% artım), İran (180 103 nəfər, 89% artım), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (44 196 nəfər, 338% artım), Ukrayna (27 342 nəfər, 14% artım) və İraq (19 355 nəfər, 75% artım) vətəndaşlarının xüsusi çəkisi daha çox olmuşdur. Bu dövrdə Türkiyə Res-

dan ölkəmizə 138 min 692 nəfər gəlmişdir ki, bu da ötən illə müqayisədə 7,6% azalma deməkdir.

Regionlar üzrə isə MDB ölkələri (12 %), Avropa İttifaqı ölkələri (13 %) İran Körfezi və Yaxın Şərq ölkələri (117%), Asiya ölkələri (64,4%), Afrika ölkələri (72%), Amerika və Avstraliyadan (22,8%) ölkəmizə səfər edən xarici vətəndaşların sayında da artım baş vermişdir.

Göründüyü kimi, dövlətin turizmə yaxından diqqəti və qayğısı bu sahənin inkişafına zəmin yaradır. Məhz dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsi nəzərdə tutulur.

Yaponiyanın “Fuji Optical” şirkətinin rəhbəri: Mən yenidən Azərbaycana qayıdacağam

Iyulun 18-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Yaponiyanın “Fuji Optical Co.LTD” şirkətinin rəhbəri, 2006-cı ildə “Nansen qaçqın mükafatı”na layiq görülmüş dünya şöhrətli optometrist Akio Kanai ilə görüşüb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildırıblər ki, görüşdə Əli Həsənov Azərbaycan və Yaponiya hökumətləri arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu söyləyib və bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.



birgə şərait yaratdığı ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb.

Baş nazirin müavini Azərbaycandakı qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə göstərilən təmənnasız optometrik xidmətə görə Akio Kanaiyə Azərbaycan hökuməti adından təşəkkürünü bildirib, bunun ən böyük humanistlik və xeyirxahlıq nümunəsi olduğunu diqqətə çatdırıb. O, Akio Kanainin rəhbərliyi ilə bu xeyirxah missiyanın hazırkı səfərinin də uğurla həyata keçirilməsi üçün Azərbaycan hökuməti tərəfindən hərtərəfli şərait yaradıldığını söyləyib.

“Fuji Optical” şirkətinin prezidenti Akio Kanai Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün yaradılan hərtərəfli şəraitdən heyran qaldığını və yenidən Azərbaycanda olmağından məmnunluğunu qeyd edib.

O, 6 nəfər optometrist mütəxəssisdən ibarət heyətlə Azərbaycanda görmə qabiliyyətinin müayinəsi üzrə iyulun 11-17-də Mingəçevir, Şəki və Bakı şəhərlərində 13-cü missiyanın uğurla həyata keçirilməsinə lazımi köməklik göstərdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını çatdırıb.

On ildən artıqdır ölkəmizə mütəmadi olaraq səfər etdiyini söyləyən optometrist Azərbaycanda gördüyü qonaqpərvərliyin, mehribanlığın onda xoş təəssüratlar yaratdığını söyləyib. O, gələcəkdə də bu missiyanın davam etdiriləcəyini və yenidən Azərbaycana gələcəyini bildirib.

Akio Kanai Azərbaycanda qaçqın və məcburi köçkünlər arasında həyata keçirdikləri humanitar layihələrin 35 illik fəaliyyətləri dövründə ən uğurlu layihələrdən biri olduğunu qeyd edib.

Görüşdə iştirak edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis dünya şöhrətli optometrist Akio Kanainin rəhbərliyi ilə xeyirxah missiyanın hər səfərinin uğurla həyata keçirilməsi üçün yaratdığı şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. O, “Fuji Optical” şirkətinin Azərbaycanda xeyirxah missiyasının gələcəkdə də uğurla davam etdirəcəyinə əminliyini ifadə edib.

Yaponiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Usui Takaki bu xeyirxah missiyanın Mingəçevir şəhərində məcburi köçkünlərə göstərdiyi xidmətlə yaxından tanış olduğunu qeyd edib və onlar üçün yaradılan şəraiti yüksək qiymətləndirib. O, bunun gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu deyib.

Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlardan, ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həlli istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən danışan Baş nazirin müavini Əli Həsənov Azərbaycanın bütün ölkələrlə, beynəlxalq təşkilatlarla qarşılıqlı, ikitərəfli əməkdaşlığa xüsusi önəm verdiyini deyib.

Baş nazirin müavini qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünü çevrilmiş 1 milyondan çox azərbaycanlıya ən çox hərtərəfli yardım edən ölkələrdən biri də məhz Yaponiya olub. 2004-cü ildə ölkəmizdə Yaponiya hökumətinin vəsaiti hesabına 412 evdən ibarət qəsəbə tikilib. Yaponiya, həmçinin beynəlxalq təşkilatlar vasitəsilə, xüsusilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK), ABŞ-ın qeyri-hökumət təşkilatları, Yaponiya Fondu, “Ot kökləri və insan təhlükəsizliyi” layihəsi vasitəsilə ölkəmizdəki qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərib.

Əli Həsənov BMT QAK-a bir çox hökumətlərin, beynəlxalq təşkilatların, özəl qurumların donorluq etdiyini deyib. Bildirib ki, bu özəl təşkilatlardan biri “Fuji Optical”dır. BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı, həmçinin Azərbaycan hökumətinin dəstəyi ilə Yaponiyanın “Fuji Optical” şirkətinin nümayəndələri doktor Akio Kanainin rəhbərliyi ilə 2005-ci ildən başlayaraq hər il Azərbaycana səfər edir və məcburi köçkünlərə, qaçqınlara, aztəminatlı əhaliyə oftalmoloji xidmət göstərirlər. Həmin ildən başlayaraq hər il ölkəmizə səfər edən bu missiya ümumilikdə Azərbaycandakı fəaliyyətinin yerinə yetirilməsi üçün 2,5 milyon ABŞ dollarınadək vəsait xərcləyib. 50 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib, qaçqın, məcburi köçkün və aztəminatlı şəxslərə paylanılıb. Ümumilikdə 25 mindən çox qaçqın, məcburi köçkün və aztəminatlı şəxs BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin aidiyyəti mərkəzi və yerli hakimiyyət qurumları ilə

Türkiyənin gömrük naziri türkiyəli sahibkarları Azərbaycana investisiya yatırmağa çağırıb. AZƏRTAC xəbər verir ki, iyulun 18-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev və Türkiyə Respublikasının gömrük və ticarət naziri Bülənt Tüfəngçi Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları ilə görüşü keçirilib.

Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Erkan Özoral da iştirak edib. Türkiyə Respublikasının gömrük və ticarət naziri Bülənt Tüfəngçi Azərbaycan və Türkiyə xalqları arasındakı tarixi və mədəni birliyin bu gün iki dövlət arasında bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.

Daha sonra iki ölkə arasındakı ticarət dövriyyəsi barədə görüş iştirakçılarına məlumat verən türkiyəli nazir bildirib ki, 2016-cı ildə Türkiyədən Azərbaycana 1,3 milyard dollarlıq ixracat əməliyyatı

Türkiyənin gömrük naziri türkiyəli sahibkarları Azərbaycana investisiya yatırmağa çağırıb



olub. “2013-2014-cü illərdə bu rəqəm 3 milyard dollar, 2015-ci il də 2,1 milyard dollar təşkil edib, 2016-cı ildə isə 1,3 milyard dollara qədər azalıb. Hər iki ölkə ticarət əlaqələrini böyütməkdə maraqlıdır, bu istiqamətdə birgə əməkdaşlıq edir, böyük ortaqlayihələr həyata keçirir. Artıq 2017-ci ildə qarşılıqlı ticarət əlaqələrində artım müşahidə olunur. Azərbaycan və Türkiyə arasında mövcud potensial dəfələrlə

çoxdur və bu potensialın həyata keçirilməsi üçün bütün vacib addımlar atılacaq”, - deyər nazir vurğulayıb.

Bülənt Tüfəngçi Azərbaycanın tranzit imkanlarının Türkiyə üçün xüsusi önəm daşdığını və bu istiqamətdə də mühüm addımlar atıldığını söyləyib. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi layihələrin icrasının artıq yekunlaş-

maqda olduğunu və bu layihələrin fəaliyyətə başlamasından sonra Asiya ilə Avropa arasındakı ticarət yolunun tarixi marşrutuna qaydaçağını qeyd edən türkiyəli nazir Türkiyə iş adamlarına Azərbaycana investisiya yatırmağı tövsiyə edib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki ölkə arasındakı bütün sahələrdə səmərəli, işgüzar əlaqələr qurulduğunu, bu əlaqələrin gömrük işi sahəsində də sürətlə inkişaf etdiyini bildirib. Son illər Azərbaycanda aparılan islahatlar hesabına xarici investorlara güzəştlərdən, gömrük sahəsində tətbiq edilən yeni sistem və layihələrdən bəhs edən Aydın Əliyev sahibkarlar üçün ölkədə münbit şərait yaradıldığını diqqətə çatdırıb.

Komitə sədri iki ölkə arasındakı iqtisadi münasibətlərin yalnız ticarət sahəsində deyil, istehsal və emal sahəsində də inkişafının va-

cibliyinə toxunub və bu məqsədlə Azərbaycanda türkiyəli iş adamları üçün münbit şəraitin mövcud olduğunu qeyd edib. Komitə sədri onu da bildirib ki, Azərbaycanda istehsal edilən hər hansı məhsul MDB bazarına gömrük vergi və rüsumlarından azad şəkildə daxil olur ki, bu da investorların bazar probleminin əhəmiyyətli dərəcədə həllinə kömək göstərir.

Aydın Əliyev son dövrlər bəzi türkiyəli iş adamlarının da gömrük vergi və rüsumlarından yayınmaq məqsədilə idxal etdikləri malların dəyərini aşağı göstərməyə çalışdıklarını bildirib və onları qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb. “Bəzi hallarda türk sahibkarlar Azərbaycanda mal tədarükü zamanı vergi ödəməkdən yayınmağa çalışırlar. Sabah Türkiyə ilə Saziş imzalanacaq. Bu Saziş imkan verəcək ki, bu cür halların qarşısını rahatlıqla alaql. Biz ölkəmizə investisiya yatırmaq, məhsul idxal etmək istəyənlərə hər cür şərait yaradıraq”, - deyər Aydın Əliyev vurğulayıb. Görüşün sonunda sahibkarları maraqlandıran suallar ətrafı cavablandırılıb.

Nəsimi rayonunda Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib

Nəsimi rayon İcra Hakimiyyətində Milli Mətbuatımızın yaranmasının 142-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və digər media nümayəndələri iştirak etmişlər.



rak ediblər.

Tədbiri giriş sözü ilə açan Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov hər kəsi salamlayaraq jurnalistlərin informasiyaların yayılmasında mühüm rola malik olduğunu bildirib. Azərbaycanda mətbuata göstərilən diqqət və qayğıdan söz açan icra başçısı qeyd edib ki, ölkədə mətbuat işçilərinə mənzilin verilməsi Prezident İlham Əliyevin jurnalistlərə olan sevgi və qayğısından xəbər verir: “Bir neçə gündən sonra jurnalistlərə mənzil veriləcək. Mənzil alacaq bütün jurnalistləri təbrik edirəm. Bundan başqa media nümayəndələri hər il olduğu kimi, bu ildə KİVDF və Mətbuat Şurası tərəfindən bir sıra digər mükafatlara layiq görülməklə. Biz də bu ənənənin davamı olaraq özümü də borc bildik ki, hər il olduğu kimi bu ildə jurnalistləri təbrik edək. Mən hər birinizə Nəsimi rayonu ilə bağlı məlumatları, burada görülən işlər haqqında məlumatları geniş işıqlandırdığınıza görə təşəkkür edirəm”. İcra başçısı çıxışında həmçinin Nəsimi rayonunda görülən işlər haqqında da məlumat verib. A.Əsgərov

nitqinin yekununda mətbuat nümayəndələrini peşə bayramları münasibətilə təbrik edib.

Görüşdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərlı söyləyib ki, iyul ayı media nümayəndələri üçün əzizdir: “Çünki bu ay bizim peşə bayramımızdır. Bu ərəfədə böyük həyəcanlar yaşanır. Bilirsiniz ki, ayın 20-də jurnalistlər üçün tikilən növbəti binanın açılışı olacaq və orada ev alacaq jurnalistlərin siyahısı açıqlanacaq”. KİVDF-nin icraçı direktoru qeyd edib ki, jurnalistlərin mənzil-məişət şəraitinin pisləşməsi ən ağır yerimizdir: “İllərdir ki, bu məsələ qaldırılırdı. Ölkə başçısının tapşırığı əsasında problem 2013-cü ildə həllini tapdı. Bu günlərdə 255 nəfər mənzillə təmin olunacaq. Sabah günortadan sonra mənzil alacaq şəxslər binanın açılış mərasimində dəvət olunacaqlar. Həmin gün biz növbəti evin təməlini qoyacağıq. Növbəti ev də 255 mənzillə olacaq”.

Tədbirdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, bu il xüsusilə əlamətdardır: “Çünki bir neçə gündən sonra 255 jurnalist mənzillə təmin olunacaq.

Mənzil alacaq həmkarlarımızı təbrik edirəm. Mənzillərin verilməsi təkcə onu alanlara deyil, ümumilikdə jurnalistikaya verilən töhfədir. Mətbuata göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edirəm. Biz də öz qələmimizlə dövlətə və dövlət başçısına dəstək olmalıyıq”.

Mətbuatın inkişafında KİVDF-nin rolundan söz açan baş redaktor söyləyib ki, KİVDF-nin fəaliyyəti müasir jurnalistikanın inkişafında, eləcə də redaksiyaların fəaliyyətində mühüm əhəmiyyət kəsb edir. Bütün dövrlərdə mətbuata açıq olduğuna görə Nəsimi rayon icra hakimiyyətinin başçısına təşəkkürünü bildiren “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev vurğulayıb ki, atılan addımların hər biri Azərbaycan Prezidentinin bu sahəyə göstərdiyi diqqətdən irəli gəlir: “Mətbuatın inkişafı ilə bağlı ilk addımlar Ulu Öndər Heydər Əliyev tərəfindən atılıb. Azərbaycan xalqının Ümummilli Liderinin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Jurnalistlər Ulu Öndəri özünə dost seçmişdi və Ümummilli Lider Heydər Əliyev də jurnalistləri özünün dostu hesab edirdi. Hazırda da ölkəmizdə bu sahəyə böyük diqqət və qayğı var. Bir neçə gündən sonra jurnalistlərə təqdim olunan mənzillər buna bariz nümunədir. Fərsətdən istifadə edib mənzil alacaq jurnalistləri təbrik edir, bu çətin peşədə onlara müvəffəqiyyətlər arzu edirəm. Bayramınız mübarək!

Tədbirin sonunda KİV nümayəndələrinə Nəsimi rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.

Nailə Məhərrəmov

ABŞ təyyarələrin salonunda noutbuk daşınması qadağasını tam aradan qaldırıb

ABŞ-in Nəqliyyat Təhlükəsizliyi Administrasiyası iyulun 17-də “Saudi Arabian Airlines” aviakompaniyasının reyslərində əl baqajında elektron qurğuların daşınması qadağasını aradan qaldırıb. AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının aviakompaniyası mart ayında tətbiq edilən məhdudiyyətlərin aradan qaldırıldığı Afrika və Yaxın Şərq ölkələrindən ABŞ-a uçuşlar həyata keçirən 9 aviadaşıyıcıdan sonuncusudur.

Qurumun məlumatına əsasən, yaxın zamanlarda amerikalı məmurlar Səudiyyə Ərəbistanının uçuşların təhlükəsizliyi barədə Vaşinqtonun tələblərini təmin etməsini yoxlamaq üçün bu ölkəyə səfər edəcəklər. Xatırladaq ki, qadağa elektron

vasitələrdən istifadə olunmaqla təyyarələrdə terror aktları törədilməsi təhlükəsinə əsasən dörd ay əvvəl tətbiq edilmişdi. CNN telekanalı öz mənbələrinə istinadla təhlükənin Ərəbistan yarımadasında fəaliyyət göstərən “Əl-Qaidə” terror təşkilatından qaynaqlandığını bildirmişdi.



Əfqan Muxtarlı nə yaman “şirin əppəyə” çevrilib?

RÖVŞƏN

rovsen.rasulov@mail.ru

Həbs olunduğu günə qədər, nəinki ölkə ictimaiyyətində, həmçinin, müxalifətin özündə düz-əməlli tanınmayan Əfqan Muxtarlı adlı birisi indi həm müxalifətin, həm də onlara ağılıq edən bəzi xarici havadarların sevimli mövzusunə çevrilib. Necə deyirlər, Muxtarlı “şirin əppək” olub. Hətta o qədər “şirinləşib” ki, dünyanın siyasi tarixində ad qoymuş Soljenitsin, Adam Miçnik və s. kimi dissidentlər belə, onun yanında dönüb-olublar yalan...

Ölkəmizdəki haray-şivənçi, daha çox “siyasi məhbus” siyahıları hazırlamaq üçün bir-birləri ilə didişən, çarpışan “müxalifətçiləri”, eyni zamanda, “hüquq müdafiəçiləri”ni qoyuram bir kənara və diqqətimi yönəldirəm Avropa Parlamentinin deputatı, “Avronest”in rəhbəri Rebekka Harmsa tərəf. Demək, bu avropalı qadın yaxınlarda Gürcüstana səfər edib və orada Muxtarlı haqqında elə bir siyasi “bəyterifi” edib ki, adamın matı-mutu quruyur. Nədir ki, “əzab-keş” Muxtarlı Gürcüstanda oturub, Azərbaycan dövlətinin əleyhinə satqıncılıq və casusluqla məşğul olub. Xarici qurumların ölkəmizdə destabilizə maraqlarının gerçəkləşdirilməsi üçün, hətta erməni lobbisi ilə də əməkdaşlıq qurub, üstəlik, Əli Kərimlinin adamlarını orada qəbul edərək, ermənipərəst qurumların maddi yardımlarını əlbəəllə onlara təhvil verib. Ona görə də, Gürcüstana səfər etmiş avroparlamentari R.Harms bu cür casusun Gürcüstana tərəfindən saxlanılaraq, Azərbaycana təhvil verilməsindən əndişələnməyə başlayıb. Yeni avropalı deputat öz sirlərinin açılacağından da ehtiyat etməyə başlayıb və “Gürcüstana hökuməti jurnalist Ə.Muxtarlıya “zərərçəkmiş” statusu verməlidir” kimi bəyanat səsləndirib. O da əbəs yerə deyil ki, “Avronest”in rəhbəri Ə.Muxtarlının işinin “əsas müzakirə” (!-R.) mövzularından olduğunu deyib.

Və sən demə, ömründə əlinə bir neçə dəfə fotoaparata alaraq, əyri-üyrü şəkillər çəkən Muxtarlı indi də dönüb olub “jurnalist”. Bu yerdə deyirlər e, onda daş düşüb həqiqi jurnalistlərin başına ki, əlində doğrudürüst qələm tutmağı bacarmayan biri Avropada “jurnalist” kimi tanınmağa başlayıb...Maraqlıdır ki, adamın həyat yoldaşının jurnalist olduğunu biz də bilirik, ancaq onu ilk dəfə görürəm ki, arvadı jurnalist olan Muxtarlı sayağı “kişilər” də “avtomatik” şəkildə “jurnalistə” çevrilmiş...

Bu yerdə adama deyirlər ki, ay balam, sən yaxşı bilirdin ki, dövlət əleyhinə iş aparacağın zaman sənənin axırın həbsdirdir. Yaxşı, həbsdən qorxmurdunsa, indi nə düşüb orda-burda haray-şivən qaldırırdır-san? Nolar, cinayət etmisən, kişi kimi yat da, çıx da! Daha bi qədər həngamə, avroparlament deputatının gah Gürcüstana hökuməti, gah da Azərbaycana qarşı bəyanatlar səsləndirməsi nədi ki?

Fakt budur ki, sən dövlət maraqlarını pula-paraya satmışsan, bəri başdan deyim ki, belə şeylərə heç içərilərdə də yaxşı baxmırlar haaa! Bu gün dövlətinin və millətinin maraqlarını pula-paraya satan sabah...Lənət şeytana!

R.Harmsa gəlincə isə, yaxşı olardı gedib Avropada irqçilik və ksenofobiya hallarının artmasının qarşısını alardı. Çünki Avropada insan haqlarının pozulması artıq adi hala çevrilib. Yox, bunu da etməsə, yəni bu qədər “humanist” deputatdırsa, gəlsin Azərbaycanda 30 ilə yaxındır ki, hüquqları pozulmuş bir milyon qaçqın və köçkünlərimizin halına acısın. Yoxsa ki, bu Əfqan Muxtarlı nə yaman “şirin əppəyə” çevrilib..?

19 iyul 2017-ci il

Əbülfəs Qarayev Şəmkirdə vətəndaşlarla görüşüb

Mədəniyyət və turizm naziri **Əbülfəs Qarayev Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Qazax və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə nazir ümum-milli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Sonra nazir Heydər Əliyev Mərkəzi ilə tanış olub.**

Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan çox vətəndaşın müraciətinə baxılıb. Budəfəki görüşdə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizmin təşviqi və digər məsələlərlə bağlı olub. Şəmkir sakinləri rayonda miniatur sənət məktəbinin açılması, "Yeni həyat" kənd klubunda aşıq dərnəyinin yaradılması, turizmin inkişaf etdirilməsi və rayon ərazisindəki tarixi abidələrə ekskursiyaların təşkili barədə xahişlərini diqqətə çatdırıblar.

Ağstafadan qəbula gələn vətəndaşlar tərəfindən Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılmasının 10 illiyi münasibətilə "Keşikçidağ və ətraf ərazilərdə qədim yaşayış düşərgələri" adlı beynəlxalq elmi-praktik konfransın keçirilməsi, rayonda Turizm İnformasiya Mərkəzinin yaradılması, Ağstafa Dövlət Rəsm Qalereyasının ekspozisiyasının zənginləşdirilməsi, habelə rayon mədəniyyət mərkəzində fəaliyyət göstərən dram dərnəyinin xalq teatrına çevrilməsinə dəstək veril-

məsi barədə müraciətlər olub. Daşkəsən sakinləri milli kəmə və fəşəli festivalının keçirilməsi, mədəniyyət müəssisələrinə ixtisaslı kadrların cəlb olunması və digər məsələlərlə bağlı nazirə müraciət ediblər.

Gədəbəy sakinləri tərəfindən "Əli və Nino" filminin çəkildiyi ərazilərə turizm məqsədilə turların təşkili, rayonda alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı təkliflər səsləndiriblər. Göygöl rayonundan qəbula gələnlərin müraciətləri Göygöl və Maralgöl ərazisində kanat yollarının salınması, rayon ərazisində alman məskənlərinə aid 5 küçənin qoruyq elan edilməsi və digər məsələlər barədə olub. Qazax sakinləri Qazax Dövlət Rəsm Qalereyasında Azərbaycanın görkəmli rəssamlarının əsərlərindən ibarət sərgilərin təşkili və rayondakı 2 nömrəli Uşaq Musiqi Məktəbində nağara sinfinin açılmasına kömək göstərilməsini xahiş ediblər. Tovuz rayonundan qəbula gələnlərin müraciətləri Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Muzeyində eksponatların bərpa edilməsi və digər

məsələlər barədə olub.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və bununla bağlı tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyatla alınır.

Nazir jurnalistlərə müsahibəsində ölkə başçısının tapşırığı ilə yerlərdə mütəmadi olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırıb. Bildirib ki, vətəndaşlarla ünsiyyət, onların müraciətləri ümumi işimizin daha səmərəli olmasına zəmin yaradır. Ötən görüşlərdə olduğu kimi, bu dəfə də vətəndaşların ayrı-ayrı məsələlərlə bağlı təşəbbüskarlığı təqdirəlayiqdir. Ə.Qarayev tarixi-mədəni irsin qorunması, muzeylərdə ekspozisiyaların yenilənməsi ilə bağlı təşəbbüsləri xüsusi qeyd edib. Regionlarda turizmin inkişaf etdirilməsinin dövlətimizin başçısının daim diqqət mərkəzində olduğunu vurğulayan nazir bununla bağlı səsləndirilən təkliflərin də nəzərdən keçiriləcəyini deyib.



Qanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıb

Qanunsuz yolla ölkəyə mobil telefonların gətirilməsi cəhdinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə "BMW-520" markalı RN 126 NR nömrə nişanlı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlin və digər yollarla keçirilən mobil telefonların olması barədə məlumat daxil olub. Dərhal yaradılan əməliyyat qrupunun həyata keçirdiyi tədbirlər nəticəsində həmin avtomobil Qazax rayonunun Salahlı kəndi ərazisində saxlanılıb və Gürcüstan vətəndaşı İusubov Einar Azad oğlunun idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerindəki karta qutunun içindəki sellofan torbalarda mobil telefonlar olduğu müəyyən edilib.

Daha sonra Gürcüstan vətəndaşı İusubov Einar Azad oğluna məxsus torbalara Tovuz Gömrük İdarəsinin heyətində hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı torbaların birindən 48 ədəd "Nokia 3310", 26 ədəd "Nokia 103" markalı, hər hansı aksesuarı olmayan mobil telefonlar, digər torbalardan isə 74 ədəd mobil telefon qutuları aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.



ATƏT cəbhədə növbəti monitoring keçirəcək



ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 19-da Göygöl rayonu Ömər dağı keçidində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitoringin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, monitoringi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində şəxsi nümayəndə Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Joviç və Saymon Tiller keçirəcəklər.



Səudiyyə Ərəbistanının "Əl-Cəzirə" qəzetində Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı məqalə dərc olunub

Səudiyyə Ərəbistanının nüfuzlu qəzetlərindən biri olan "Əl-Cəzirə" qəzetində "Ey Vətən, ürəyimizdə-sən!" sərlövhəli məqalə dərc olunub.

Müəllifi Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayev olan məqalədə Azərbaycan xalqının sülh və ədalət uğrunda mübarizə apardığı, ölkəmizin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığı, vətəndaşlarımızın doğma yurd-yuvalarına qayıdacağı günü səbirsizliklə gözlədiyi oxucuların diqqətinə çatdırılıb.

Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı oxuculara geniş məlumat verib, hərbi təcavüz nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal edildiyini, bir milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini qeyd edib.

Məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalçı dövlətin son günlərdə qoşunların təmas xəttində vəziyyəti gərginləşdirməsi barədə məlumat verilib, ölkəmizin mövqeyini dəstəklədiyinə və Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina etdiyinə görə Krallığın xalqına və rəhbərliyinə minnətdarlıq ifadə olunub. Bu addımın Azərbaycan xalqı və rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb, beynəlxalq təşkilatlar çərçivəsində hərbi təcavüzü pisləyən, işğal olunmuş ərazilərin azad edilməsini və qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasını tələb edən sənədlərin qəbulunda Krallığın xüsusi rolu qeyd olunub.

Müəllif iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi istiqamətində minaatanlardan və dəzgahlı qumbaraatanlardan açılmış atəş nəticəsində kənd sakinləri Allah-verdiyeva Sahibənin və onun ikiyaşlı nəvəsi Quliyeva Zəhranın həlak olduğunu, Quliyeva Sərvnazın isə ağır yaralandığını bildirib. Bu hadisənin təmas xəttinin beş kilometrliyində baş verdiyini, qanlı cinayətin müharibə qaydalarının pozulması ilə törədilən mülki əhalinin qətlə aktı olduğunu, hədəfə alınan Alxanlı kəndinin təmas xəttindəki hərbi mövqelərdən uzaq məsafədə yerləşməsinin düşmənin qüvvələrinin mülki obyektə məqsədyönlü şəkildə seçməsinə sübut etdiyinə vurğulayıb. O, Ermənistan silahlı qüvvələrinin təmas xəttinə yaxın ərazilərdə yerləşmiş azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə hədəf almasının beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirilməsinin vacibliyini və bu kimi vəhşiliklərə bəraət qazandırmanın mümkün olmadığını qeyd edib.

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad

6 kq narkotik vasitə müsadirə edilib

Təkcə ötən gün ərzində DİN-in müvafiq qurumları tərəfindən narkotiklərlə mübarizə sahəsində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ümumilikdə 6 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, xeyli sayda yaşıl kütlə halında narkotik tərkibli bitkilər aşkar edilərək məhv edilib. DİN-dən SİA-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan xəbər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı Dəmir yolu Vağzalının ərazisində əvvəllər məhkum olunmuş Elşən Ağayevdən 1 kiloqram 100 qram heroin, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Namiq Bağirovdan 2 kiloqram marixuana, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sidqi Novruzovdan 1 kiloqram 700 qram heroin və 400 qram tiryək, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Namiq Bədəlovdan 680 qram marixuana götürülüb. Ağsu RPŞ əməkdaşları tərəfindən Göydələkli kəndi ərazisində yabani halda bitən, ümumi çəkisi 238 kiloqram olan 700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib. Bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir.



Son zamanlar Qərb geosiyasi məkanında fikir ayrılıqlarının dərinləşdiyi barədə KİV-də məlumatlar tez-tez yayılır. Əsas olaraq Vaşinqtonla Brüssel arasında müxtəlif sahələrə aid ixtilafların meydana gəldiyini vurğulayırlar. Bu sırada Avropanın Rusiya, Çin və İranla əlaqələrinin xarakterinin tərəflər arasında mübahisə obyektinə çevrildiyini ekspertlər ayrıca qeyd edirlər. Rəsmi Vaşinqtonun Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar müəyyən dərəcədə Avropanın enerji şirkətlərinə də mənfi təsir edir. Bununla bağlı avropalı ekspertlər belə qənaətə gəliblər ki, ABŞ qəsdən onlara zərbə vurur. Çünki başlıca məqsədi Avropa ölkələrini özündən asılı vəziyyətə salmaqdan ibarətdir. Həmin kontekstdə ABŞ “Şimal axını-2” layihəsinin reallaşmasına əngəllər törətməkdədir. Avropalılar isə buna etiraz edirlər. KİV İran və Çinlə Avropa şirkətlərinin əməkdaşlığına da həmin bucaq altında nəzər salaraq, Amerika-Avropa əlaqələrində yeni risklərin özünü göstərməyə başladığını vurğulayır. Bütün bunların fonunda Qərbdə ümumi geosiyasi və iqtisadi-energetik vəziyyətin gələcəyi maraq doğurur.

Yeni əlamətlər: Amerika-Avropa əlaqələrinin sualları

Belə görünür ki, Amerika ilə Avropa arasında münasibətlərdə yeni problemlər yetişir. Ənənəvi olaraq onları təbii və tarixi müttəfiq hesab edirlər. Bir çox anamlarda bu, həqiqətən belədir. Lakin Donald Trampın hakimiyyətə gəlişi ilə qlobal geosiyasetdə “sağ populizm” deyilən tendensiyanın gücləndiyindən bəhs edilir. Bu, ABŞ-in daha çox öz maraqlarına üstünlük verməklə dünya ağılığını saxlamaq məqsədi daşıyır. Həmin əsasda artıq ABŞ-Aİ münasibətlərində əvvəllər müşahidə edilməyən mənfi əlamətlər özünü göstərməkdədir.

ABŞ və Avropa mətbuatında son vaxtlar bu qənaəti təsdiq edən informasiyalara yer verilir. Məsələn, Amerikanın “S&P Global Inc.” şirkətlər qrupuna daxil olan “Platts” iqtisadi agentliyi yazıb ki, “artıq Berlində ABŞ-a qarşı cavab sanksiyalarının tətbiq edilməsi ilə bağlı danışıqlar gedir” (bax: məs., Poxoje, zadralsığ. Qermaniə qotovit sanküii protiv SŞA / “RIA Novosti”, 23 iyun 2017).

Məsələ ondan ibarətdir ki, ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib və o kontekstdə Avropa ölkələrinin enerji şirkətləri də zərər görür. Avropalılar bununla razılaşmaq istəmirlər. Onlar Vaşinqtonu Aİ-nin maraqlarını nəzərə almaqda ittiham edirlər. “Biz Avropa şirkətlərinə qarşı sanksiya tətbiq etməklə bağlı hədələri qəbul edə bilmərik”, “Avropaya enerjinin daşınması Amerikanın deyil, Avropanın işidir”, “xarici siyasətin maraqları iqtisadi maraqlarla əlaqələndirilməməlidir” kimi fikirlər Aİ diplomatlarının dilində tez-tez işlədilir.

“Röyter” agentliyinə müsahibəsində Almaniyanın iqtisadiyyat və energetika naziri Brigitta Sipris ABŞ-a qarşı hansısa “əks-ölçülər”in götürülə biləcəyindən danışib. Avstriyalı diplomatların da bu məsələdə mövqeyi Almaniya ilə eynidir. Bunlara fransızları da əlavə etmək mümkündür. Fransa hökumətinin rəsmi nümayəndəsi ABŞ-ın Avropa şirkətlərinə aid olan sanksiyası haqqında mənfi fikrini bildirib. Rəsmi Paris hesab edir ki, Vaşinqton xarici siyasətini “G7”-də olan tərəfdaşları ilə” koordinasiya



ABŞ-Aİ münasibətləri: risklər və ziddiyyətlər

etməlidir (bax: əvvəlki mənbəyə).

Rəsmi Vaşinqton üçün isə bu şərt qəbul edilməzdir. Çünki onun məqsədi hamını idarə etməkdir, kimlənsə dediylə oturmaq deyil. Ancaq burada avropalıları daha çox narahat edən bir incəlik vardır. Aİ-yə daxil olan böyük dövlətlər Rusiyadan başlayan “Şimal axını-2” layihəsinin reallaşmasına əngəl ola biləcək addımları qəbul etmirlər. Almanlar üçün bu, daha çox önəm daşıyır, çünki həmin layihədə keçmiş kansler Gerhard Şröderin maraqları vardır. Ümumiyyətlə, bu insanla Moskvanın sıx əməkdaşlığı danılmazdır.

Digər tərəfdən, avropalılar üçün alternativ marşrutlar daha çox sərfəlidir. “Türk axını”, “Cənub axını”, “Cənub qaz dəhlizi”, TAP kimi layihələrin reallaşması Avropanın enerji ilə kəsintisiz təmini imkanlarını artırır. Hesablamalar göstərir ki, yaxın perspektivdə Aİ-nin inkişafı ilk növbədə enerji istehlakı ilə birbaşa bağlıdır. Dünyada ən çox enerji işlədən ABŞ və Çindir. Onlara çatmaq üçün mütləq enerji ilə təminatı sürətlə artırmaq lazımdır. Məhz buna görədir ki, Türkiyə də enerjiyə olan tələbatını tam ödəməyə çalışır. Bu istiqamətdə Ankara ciddi uğurlar əldə edib.

Avropa İttifaqının enerji ilə təminatında müstəqil qərarlar qəbul etməsi də çox əhəmiyyətlidir. Çünki belə olmadıqda Aİ üzvləri suveren şəkildə hansı sahəni necə inkişaf etdirmək haqqında qərar qəbul edə bilmirlər.

Tarixi bağlılıq və geosiyasi maraqlar: toqquşan məqsədlər prizmasından

Təsəvvür edək ki, Vaşinqtonun istəyinə uyğun olaraq, şimal istiqamətində Rusiya ilə Avropa arasında enerji əməkdaşlığı qurulmur. O halda bütövlükdə qitənin gələcək inkişafı birtərəfli olaraq Amerika ssenarisi üzrə gedir. Deyək ki, Çindən

başlayan “Yeni İpək Yolu” layihəsindən Rusiya ilə yanaşı, Avropa da zərər görür. Məsələ belədir ki, Çin hərtərəfli nəqliyyat marşrutunun formalaşmasında maraqlıdır. Pekin cənub istiqamətində geniş nəqliyyat infrastrukturunu yaratmaqdadır. Bunun fonunda Rusiya ərazisindən keçərək Avropaya çıxan marşrutlar kasadlıq təşkil edir. Enerji sahəsində də bu vəziyyət uzun müddət davam etsə, təbii ki, bütövlükdə Avropanın davamlı inkişafına zərər dəymiş olacaq.

Görünür, həm də bu səbəbdəndir ki, Avropa İttifaqı Çinlə əlaqələrində İran faktorundan istifadə etməyə başlayıb. Fransanın “Total” şirkəti Tehranla “Cənub Pars” enerji yatağında əməkdaşlıq etməklə bağlı saziş imzalayıb. Bu sazişdə digər Avropa ölkələrinin şirkətləri də vardır. Ekspertlər həmin layihəyə Çinin “Yeni İpək Yolu” proyektində Çin-İran-Aİ əməkdaşlıq formulunun yaradılmasını görürlər. Çünki layihədə Çinin CNPC şirkətinin 30% payı vardır. Obrazlı desək, bir layihədə Asiya, İran və Avropa birləşib. Xatırladaq ki, “Cənub Pars” layihəsində fransızların payı 51% (!) təşkil edir.

Əməkdaşlıq bununla məhdudlaşmır. Fransa və Almaniyanın maliyyə təşkilatları İranı və Çini əhatə edən digər layihələrə də dəstək verirlər. Böyük Britaniya da bu prosesə daxildir. Deməli, avropalılar bir neçə istiqamətdə Vaşinqtonun iradəsinin əleyhinə gedərək İran və Çinlə əlaqələri genişləndirirlər. Belə bir məqam bütövlükdə Amerikanın güddüyü qlobal geosiyasi maraqlara uyğun deyildir. Onun iki aspektini vurğulamaq istərdik.

Birincisi, Amerika istərdi ki, Aİ-nin iştirak etdiyi böyük layihələrdə onun da payı olsun. Çünki ABŞ-ın özünün iqtisadi-ticarə vəziyyətinin yaxşılaşdırılmasına ehtiyacı vardır. İkincisi, Donald Trampın Yaxın Şərq ölkələri ilə imzaladığı əməkdaşlıq sazişləri göstərir ki, onu başlıca olaraq Amerikanın maraqları düşündürür. Məsələn, Səudiyyə Ərəbistanına 110 milyard dollarlıq silah satır, eyni zamanda, bu ölkənin rəqibi olan Qətərə də müasir qırıcılar sat-

maq üçün müqavilə imzalayır. Bundan başqa, Yaxın Şərqdə silah satdığı ölkələrə İrana qarşı birləşməyi “tapşırır”. Yəni D.Tramp üçün humanizm, insanların rifahı və ya təhlükəsizliyi deyil, Amerika iqtisadiyyatını necə inkişaf etdirmək daha əhəmiyyətlidir.

Bu bağlılıqda ABŞ rəhbərliyini avropalıların enerji ilə təmini deyil, bu prosesdə özünün iştirakı daha çox qayğılandırıb. Rəsmi Vaşinqton yalnız bu cür “inkişafı” qəbul edir. Həmin reallığın fonunda ənənəvi ABŞ-Avropa münasibətlərinin gələcəyinin necə olacağı barədə birmənalı fikir bildirmək çox çətindir. Ekspertlər haqlı olaraq bu məsələdə müəyyən risklərin artıq meydana gəldiyini deyirlər.

Həmin risklərin artması ehtimalı az deyil. Çünki Vaşinqton getdikcə daha ciddi inadla öz xəttini reallaşdırmağa çalışır. Yaxın Şərq və Ukrayna məsələləri bu prosesə müəyyən dərəcədə maneçilik törədə bilər. Ancaq bunun da keçici olduğunu düşünürük. Çünki qlobal miqyasda sosial-iqtisadi, ticari və energetik sferaları əhatə edən və böyük əhəmiyyət daşıyan proseslər mövcuddur. Buraya ekoloji məsələləri və iqlim risklərini də əlavə etmək lazımdır.

Əlavə olaraq, Avropa İttifaqının təhlükəsizliklə bağlı hansı strategiyayı seçməsi önəm daşıyır. Avropalılar artıq ABŞ-ın patronajlığı ilə təhlükəsizliklərini təmin etmək istəmirlər. Bu barədə Angela Merkel açıq mətnlə fikir bildirib. Təbii ki, belə bir durum Vaşinqtonu qətiyyənlə qane etmir. Deməli, Vaşinqtonla Brüsselin təhlükəsizlik modeli ilə əlaqədar toqquşması ehtimalı mövcuddur.

Bütün bunlara ABŞ-Rusiya və ABŞ-Çin münasibətlərinin gərginliyini də əlavə etmək gərəkdir. Səbəbi onunla bağlıdır ki, həmin münasibətlərin bir tərəfi Amerika-Avropa münasibətlərinə toxunur. Konkret olaraq, Amerika özünə rəqib saydıqlarının Aİ tərəfindən də eyni cür qəbul edilməsini tələb etməkdədir. Bu isə onu ifadə edir ki, ABŞ-Aİ münasibətlərində risklər hələ uzun müddət qala bilər.

19 iyul 2017-ci il

Dövlətimiz şəkərli diabet xəstələrinə xüsusi qayğı və diqqət göstərir

Bu gün, bütün dünyada olduğu kimi, Azərbaycan da şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlar var. Bu xəstəliyə düçar olan insanlara dövlət tərəfindən xüsusi qayğı və diqqət var. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın həcmi genişlənməmişdir. Hazırda bu xəstəlikdən əziyyət çəkən hər bir vətəndaş dövlət tərəfindən inyeksiya vasitələri, insulin və digər şəkərsalıcı dərman preparatları, özünə nəzarət vasitələri və s. ilə pulsuz olaraq təmin edilir.

“2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı” əsasında isə bu xəstəliklə bağlı daha geniş tədbirlər reallaşmışdır. Belə ki, Tədbirlər Proqramına görə, profilaktik tədbirlərə xüsusi yer verilib, əsas diqqət xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə və xəstəlik nəticəsində meydana çıxan fəsadların qarşısının alınması istiqamətində işlər görülmüşdür. Şəkərli diabet xəstəliyinin profilaktikası, müalicəsi və reabilitasiyası, şəkərli diabetin fəsadlarının profilaktikası məqsədilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsi genişləndirilir. Xəstələr insulin və digər şəkərsalıcı dərman preparatları və özünə nəzarət vasitələri ilə davamlı təmin edilir.

Dövlət tərəfindən diabetli xəstələrə qayğı və həssaslıqla yanaşılsa da, Azərbaycanda diabet xəstələrinin sayının artdığını bildirməliyik. Statistik rəqəmlər ötən il Azərbaycanda şəkərli diabet xəstələrinin sayında artım müşahidə olunduğunu göstərir. Belə ki, 2000-ci ildə ölkəmizdə qeydə alınan diabet xəstələrin sayı 5792 nəfər olub. Bu statistik rəqəm diabet xəstəliyinə düçar olan



insanların sayının artdığını isbat edir.

Bu gün dünyada 415 milyona yaxın şəkərli diabet xəstəliyi olan insan var. 2040-cı ildə bu sayın 642 milyon olacağı ehtimal edilir. 2190-cı ildə bütün dünyada yaşayan insanlar şəkərli diabetə düçar olacaqlar. Onu da vurğulayaq ki, şəkərli diabet genetik xəstəlik olsa da, vaxtında aşkarlanarsa, müalicəsi effektiv olar.


Şəkərli diabet xəstələrinin dəqiq qeydiyyatının aparılmasını, onların sağlamlıq vəziyyətinin dinamik müşahidəsini, dərmanla təminatına nəzarəti həyata keçirmək məqsədi ilə vahid registr forması hazırlanaraq təsdiq edilmişdir. Aparılan tədbirlərə baxmayaraq, bütün dünyada olduğu kimi, Azərbaycan Respublikasında da şəkərli diabetlə xəstələnenlərin sayı ilbəil artır. “2016-2020-ci illər üçün şəkərli diabet üzrə Dövlət Proqramı” şəkərli diabetin profilaktikasına, xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə və xəstəlik nəticəsində yaranan fəsadların qarşısının alınmasına yönəldilmişdir. Dövlət Proqramının məqsədi şəkərli diabet xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir. Qeyd olunan sənədə əsasən, şəkərli diabet xəstəliyinin profilaktikasına və müalicəsinə dair əhalinin maarifləndirilməsi işləri də aparılır.

ZÜMRÜD

Paytaxt məktəblərində attestatların verilməsinə başlanılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə IX və XI sinfi bitirən məzunlara yeni attestatlar verilir. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, IX sinfi başa vuranlara bu il şəhadətnamə deyil, attestat təqdim olunur. Ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə bitirən məzunlara fərqlənmə, digər hallarda isə adi attestat verilir. XI sinfi qızıl və ya gümüş medalla təltif olunmaqla başa vuran məzunlara xüsusi nümunəli, əlaçılara fərqlənmə, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilir. Təhsil sənədlərinin forma və məzmununda da dəyişikliklər var.

Attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur. Ümumi orta təhsil haqqında fərqlənmə attestatının üzlüyü qırmızı, adi attestatın üzlüyü isə yaşıl rənglidir. Qızıl medalla təltif olunan məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü sarı (qızılı), gümüş medala layiq görülənlərin xüsusi nümunəli attestatının üzlüyü boz (gümüşü), fərqlənmə attestatının üzlüyü qırmızı, adi attestatın üzlüyü isə yaşıl rənglidir. Attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.



Altı yüzdən yuxarı bal toplayan abituriyentlər UNEC-də



Akademik Zərifə Əliyeva adına Liseyi, “Gənc istedadlar” liseyini və “Hədəf” kurslarını bitirərək qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlər Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar. UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektorun köməkçisi Ramil Cəbbarov abituriyentlərə Cənubi Qafqazın ən böyük iqtisadiyönlü universitetində təhsil imkanları ilə bağlı ətraflı məlumat verib. O, UNEC-də tədris edilən ixtisaslar, “SABAH” qrupları, təqaüd və ikili diplom proqramlarından söz açıb. Rektor köməkçisi elektron universitet modeli, keçid balları, beynəlxalq mübadilə proqramlarından danışmış, eyni zamanda, abituriyentlərin suallarını cavablandıraraq, abituriyentlər üçün UNEC ərazisində infotur təşkil edilib. Onlar yay məktəbində iştirak edən tələbələrin imtahan prosesini izləyiblər, maliyyə laboratoriyası, virtual müəssisə, oxu zalı, kitabxana ilə tanış olublar. Infotur çərçivəsində abituriyentlər ilk dəfə auditoriyada əyləşmək həyəcanını da yaşayıblar. Abituriyentlərə Yaradıcılıq Mərkəzi və “Radio UNEC” barədə də məlumat verilib. Universitetlə tanışlıqdan məmnun qaldıqlarını bildiren abituriyentlər buraya UNEC tələbəsi kimi gəlmək arzusunda olduqlarını bildiriblər.

Son 6 ayda 9,1 min nəfər əlilliyi olan şəxsə xidmətlər göstərilib

Cari ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 9 098 nəfər əlilliyi olan şəxsin bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təminatı həyata keçirilib. Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, ƏƏSMN-nin Bakı şəhərində və respublikamızın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən bərpa-müalicə müəssisələrin də kompleks tibbi, sosial və peşə reabilitasiyası tədbirlərinin aparılması yolu ilə əlilliyi olan şəxslərin sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası istiqamətində məqsədyönlü işlər aparılır. Bu işlərin davamı olaraq, 2017-ci ilin birinci yarımında nazirliyin bərpa mərkəzlərində 4 311 nəfər əlilliyi olan şəxsə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib. Qeyd olunan dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən isə 4 787 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Həmin şəxslər ümumilikdə 14 506 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunublar. O cümlədən əlilliyi olan şəxslərə 214 ədəd əlil arabası və 897 ədəd aşağı və yuxarı ətraf ortezi, 295 ədəd bel və boyun nahiyyəsi üçün korset, 581 ədəd aşağı və yuxarı ətraf protezi, müxtəlif növlərdə 4 662 reabilitasiya vasitəsi, 2 283 cüt ortopedik ayaqqabı, 610 cüt dirsekaltı ağac, 755 ədəd əsa, 259 ədəd dördayaqlı dayaq vasitəsi və s. verilib.

Son illərdə nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində və Uşaq Bərpa Mərkəzində ən yüksək standartlara uyğun reabilitasiya şəraiti yaradılaraq müvafiq təbəqələrdən olan şəxslərin istifadəsinə verilib. Hazırda bu istiqamətdə işlər digər bir sıra reabilitasiya müəssisələrində də davam etdirilir. Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahatlar çərçivəsində tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin də elektron texnologiyalar üzərində qurulması təmin edilib. Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemində yaradılan Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) vasitəsilə əlilliyin qiymətləndirilməsi prosesi məmur-vətəndaş təmasları olmadan, avtomatlaşdırılmış şəraitdə və şəffaf şəkildə yerinə yetirilir.



Elektron qaimə-faktura VÖEN səhv göstərildiyi halda ləğv edilir



Elektron qaimə hansı hallarda ləğv edilə bilər? Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, elektron qaimə-fakturada alıcının VÖEN-i səhv göstərildiyi halda, elektron qaimə-faktura ləğv edilir və bu barədə məlumat vergiödəyicisinin e-qutusuna ötürülür, alıcının elektron qutusu olmadıqda isə çap edilərək birbaşa təqdim edilir. Həmçinin nəzərə çatdırılır ki, elektron qaimə-fakturanın ləğv edilməsi barədə məlumat göndərildikdən sonra onun üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi yaradılmalıdır. Belə halda, alıcı vergiödəyicisinə (satıcıya) müraciət edərək, təqdim olunmuş elektron qaimə-fakturanın ləğvini xahiş edə bilər və ləğvetmə vergiödəyicisi (satıcı) tərəfindən həyata keçirilir.

15 yaşlı qızla görüşən 52 yaşlı polkovnik həbs olundu

NATO-nun 52 yaşlı polkovniki Robert Orlovski Polşada həbs olunub. Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Elblonqe şəhərində 15 yaşlı qızla görüşməkdə və onunla intim əlaqədə olmaqda ittiham olunur. Məlumatlara görə, polkovniklə bağlı yeniyetmənin valideynləri polisə şikayət edib. Polkovnikin dindirildiyi, yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacağı bildirilib.



Ermənistan-Rusiya münasibətləri kəskin şəkildə pisləşib

Qagik Ambaryan rus hərbiçilərinin çıxarılmasını, Ermənistanda NATO hərbi bazasının və hərbi aeroportunun yaradılmasını təklif etdi



“Azərbaycanlılar aprel müharibəsində bu silahlarla sarsıdıcı zərbə vurmuşdular”

Tanınmış erməni politoloqu Qagik Ambaryan son zamanlar bu müstəvidə cərəyan edən proseslərlə bağlı maraqlı açıqlamaları və təklifləri ilə diqqət çəkməkdədir. SİA xəbər verir ki, “İragir.am” saytına müsahibə verən Ambaryana görə, əslində, erməni ictimaiyyətinin, o cümlədən, Sarkisyanın bununla bağlı bəyanatları Rusiyanı qətiyyənlə narahat etmir. Erməni politoloqu, həmçinin, bildiriblər ki, əksinə, Rusiya Ermənistanın narazılıqlarını qulaqardına vurmaqla yanaşı, Azərbaycana silah satışını daha da artırıb. “Hətta bəzi mənbələrə görə, Rusiya Azərbaycana 7 milyard dollarlıq silah satıb”-deyə Ambaryan bildirib və əlavə edib ki, ümumiyyətlə, Rusiya İsrailə birgə Azərbaycanı silahlandıran əsas təchizatçılardır.

Başqa tərəfdən, ermənilərin yeni savaş qorxusu, həm də belə qənaətdə gəlməyə əsas verir ki, hərbi əməliyyatlar başlayarsa, Azərbaycanın işlədəcəyi silahlar ağır zərbələr vuracağını, başda Sarkisyan olmaqla, ən sadə erməni də yaxşı anlayır. Bu baxımdan, Qagik Ambaryana görə, Azərbaycanın hücum əməliyyatına başlamayacağını və əldə etdiyi yeni silahlarını işlətməyəcəyini kiməsə qərantia verə bilməz. SİTAT: “Azərbaycan TOS 1A (“günəş hərərət”), yaxud “solntsep-yok”-R.N.) silahlarını alarkən də, kiməsə qərantia verməmişdi. Yaxud, İsrail “kamikad-zeləri” aprel müharibəsində sarsıdıcı zərbə vurmuşdular”.

“Moskva və Yerevan nə qədər münasibətlərin normal olması barədə danışıqlar da, reallıq başqadır”

Qagik Ambaryan jurnalistin Ermənistan-Rusiya münasibətlərinin indiki vəziyyətdə hansı səviyyədə olması barədə verdiyi sualını cavablandırarkən, onu da etiraf edib ki, mövcud situasiya qəbulolunmazdır. “Rusiya strateji partnyorumuz olaraq, bizi harada mümkündürsə, orada sıxışdırır, düşməne (erməni politoloqu burada Azərbaycanı nəzərdə tutur-R.N.) silah satmasından başlayaraq, milli sürücülük vəsiqələrimizi tanımasına qədər”-deyə qeyd edən Ambaryan vəziyyətin böhranlı olduğunu vurğulayıb:

“Moskva və Yerevan nə qədər münasibətlərin normal olması barədə danışıqlar da, reallıq başqadır”.

Yeri gəlmişkən, bu ərazilərdə rus dilinin Ermənistanda əsas ikinci dil kimi qəbul olunması məsələsinin həll edilməmiş qalması amili də, Rusiyanın qıcıqlanmasına səbəb olub ki, bu gün erməni sürücülər milli sürücülük vəsiqələri ilə Şimal qonşularının ərazisinə daxil ola bilmirlər. Çox yəqin ki, Qagik Ambaryan yuxarıdakı fikirlərini bu yöndə şərh etməyə çalışıb.

Beləliklə, ermənilər belə bir “əsaslandırma” getirirlər ki, strateji tərəfdaş düşməne silah satmamalıdır. Erməni politoloq sözügedən amillərin yalnız silah məsələsində deyil, iqtisadi sferada da ölkələrinə ciddi zərbə vurduğunu bildirib. SİTAT: “Bütün bunlardan əlavə, rusiyalı monopolistlərin Ermənistan bazarlarındakı mövcudluğu talançılıq xarakterini almaqdadır. Talan qaz təchizatı sahəsini, dəmiroyolu və s. Sahələri də bürüyüb və bütün bunlar ola-ola, Ermənistan Avrasiya İqtisadi Birliyində yeganə ölkədir ki, milli sürücülük vəsiqələri Rusiya ərazisində tanınmır. Nədir ki, rus dili Ermənistanda rəsmi dil kimi qəbul olunmayıb”.

“Ermənistan hakimiyyəti öz-özünü küncə sıxışdırıb. Bizim manevrlər etməyə yerimiz qalmayıb”

Müsahibə əsnasında jurnalist Ambaryana Rusiyanın təhsil nazirinin Ermənistanın kiril əlifbasına keçid etməsi təklifini verdiyini xatırladıb və onu da deyib ki, həmin vaxt ermənilər bu təklifə istehza etmişdilər. “İndi isə Moskva, mütəmadi olaraq, bizi şantaja məruz qoyur, belə bir vəziyyətdə hansı tədbiri görmək olar” sualına cavab olaraq, erməni politoloq deyib: “Düşünürəm ki, Ermənistan hakimiyyəti özü-özünü küncə sıxışdırıb. Bizim manevrlər etməyə yerimiz

qalmayıb. Çünki bizim bütün strateji obyektlərimiz - nəqliyyat, energetika və kommunikasiya sahələrimiz, bütünlüklə Rusiya-ya məxsusdur. Biz, öz təhlükəsizliyimizi ruslara etibar etməklə yanaşı, hətta Rusiyanın Gümrüdəki hərbi bazasının kommunal xərclərini ödəyirik, üstəlik, Rusiyanın sərhəd qoşunlarının Ermənistandakı sərfiyyatlarının yarısını da biz ödəyirik. Halbuki ruslar Suriyada, Tacikistanda, Qazaxistanda və Qırğızistanda yerləşən hərbi bazalarına görə icarə haqqı ödəyirlər. Biz Gümrüdə onlara nəhəng ərazilər vermişik, əsgərləri isə şəhər əhalisinin aşkar bəlasına çevriliblər”.

Politoloq açıq-aşkar rusların Ermənistandan qovulması tərəfdarı olduğunu bildirib. “Əgər qonşu sizin evinizdəcə və istədiyi şəkildə davranırsa, bu zaman onu qovmalı, ya da yerini göstərməlisiniz”-deyə qeyd edən Ambaryan təklif irəli sürərək, deyib ki, bundan sonra hərbi bazanın xərclərini ruslar özləri çəkməlidirlər.

Ancaq Qagik Ambaryan bununla da kifayətlənməyərək, Qırğızıstan variantını da irəli sürərək, Ermənistanın Arzni bölgəsində NATO bazasının salınmasını təklif edib. SİTAT: “Bununla yanaşı, qırğızların Manas nümunəsi kimi, Arznidə kiçik aeroport inşa edərək, orada NATO-ya məxsus kiçik baza da yaratmaq olar”.

Beləliklə, istər Ambaryan, istərsə də onun kimi düşünən digər erməni siyasət adamları birbaşa anti-Rusiya havasında bəyanatlar verməklə yanaşı, erməni-rus münasibətlərinin mənfi durumda olduğu qənaətinə gəlirlər. Hətta Ambaryanın bu ifadəsi də maraqlıdır: “ABŞ digər ölkələrə təklif edir ki, bizimlə birgə olsanız, hər şey yaxşı olacaq, Rusiya isə deyir ki, mənəmlə olmasan, hər şey sənə üçün pis nəticələndəcək. Bu, aşkar şantajdır. Mən anlayıram ki, Rusiya ilə əməkdaşlıq bizim üçün vacibdir, ancaq mövcud münasibətlər qəbulolunmazdır”.

Rövşən NURƏDDİNOĞLU

Ermənilər rus dilindən imtina etdilər

Ermənistan parlamentinin spikeri Ara Babloyan rusiyalı həmkarı Vyacheslav Volodin rus dilini dövlət dili kimi təsbit olunması ilə bağlı təklifini rədd edib. Bu barədə azvision.az erməni KİV-nə istinadən xəbər verir. Qeyd edək ki, ötən gün Rusiya Dövlət Dumasının spikeri Vyacheslav Volodin Ermənistan hakimiyyətinə respublika qanunvericiliyində rus dili üçün rəsmi statusun verilməsini təklif edib. Volodin qeyd edib ki, bu, milli sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınmasına yardım edəcək. “Yalnız onu deyə bilərəm ki, rus dilini rəsmi dil olaraq qanunvericilikdə təsbit edin, o zaman qanun norması avtomatik Ermənistan Respublikasını da əhatə edəcək”, - Volodin Ermənistan Milli Məclisinin sədri Ara Babloyan ilə görüşü zamanı bildirib. Qeyd edək ki, 2017-ci il iyunun 1-dən Rusiyada xarici sürücülük vəsiqələri ilə sürücülərə ölkə ərazisində fəaliyyət göstərməyi qadağan edən qanun qüvvəyə minib.



Müxalifətin 6 partiyası Əli Kərimliyə və İsa Qəmbərə qarşı bir araya gəldi

Məqsəd, 2018-ci ilin prezident seçkilərinə qədər “Milli Şura”-nı və “MSDM”-i proseslərdən kənarlaşdırmaqdır

Bu günlərdə Klassik Xalq Cəbhəsi Partiyasının qərarlarında bir neçə müxalifət partiyasının görüşlərinin keçirilməsi barədə mətbuatda məlumat yayılısa da, həmin məlumatın tam təfəsilatı barədə heç bir əlavə şərh verilməyib.

Sadəcə, bildirilib ki, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, “Azadlıq” Partiyasının sədri Əhməd Oruc, Bütöv Azərbaycan Partiyasının sədri Elşad Musayev, “Vətəndaş və İnkişaf Partiyası”nın sədri Əli Əliyev və “Ağ Partiya”nın sədri Tural Abbaslı bir araya gələrək, müxalifət düşərgəsində mövcud olan durumla bağlı fikir mübadiləsi aparıblar.

Görüşün bilinməyən təfərrüatları məlum oldu!

Bu arada KXCP-yə yaxınlığı ilə seçilən mənbələrdən biri adının açıqlanmasını istəməyərək, qəzetimizə olduqca maraqlı məlumat ötürüb. Onun sözlərinə görə, 6 müxalif siyasi partiyanın görüşlərinin məqsədləri heç də ölkə daxilində cərəyan edən proseslər deyil və burada, əsasən, 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı maraqlar dayanıb. Xüsusilə, düşərgənin digər cinahlarında olan siyasi qurumların seçki mühitindən kənarlaşdırılması



müzakirə predmetlərindən olub. Daha dəqiq desək, özlərini “ana müxalifət” kimi təqdim edən AXCP və Müsavat partiyalarının, siyasi gündəmə təsir göstərə bilmədikləri əsas götürülərək, onlara qarşı tədbirlərin görülməsi qərar alınıb.

Mənbənin sözlərinə görə, artıq cəbhəçilərin sədri Əli Kərimlinin təsiri altında olan “Milli Şura”, eləcə də, müsavətçilərin sabiq başqanı İsa Qəmbərin rəhbəri olduğu “Milli-Strateji Düşüncə Mərkəzi” arasında kəskin qarşıdurmalar start verilib. Bu, faktiki olaraq, AXCP-Müsavat savaşının növbəti mərhələsidir və bu mərhələdən istifadə etmək üçün yuxarıda adları çəkilən müxalifət partiyaları bir araya gələrək, hər iki cinaha “zərbə” vurmağı planlaşdırıblar.

2018-ci il seçkilərinə qədər düşərgənin bütün cinahlarında kəskin qarşıdurmaların yaşanacağını gözləmək olar

Digər tərəfdən, bu partiyalar maddi vəziyyətlərinin qanəedici olmadığını da etiraf edərək, bir sıra xarici diplomatik korpusların Bakıdakı nümayəndələri ilə də görüşlər təşkil etməyi planlarına daxil ediblər. Burada da onlar 2018-ci il üçün dipkorpus nümayəndələrinə Ə.Kərimli və İ.Qəmbərin ölkə müxalifəti üçün yararsız siyasətçilər olduğunu sübut etməyə çalışacaqlar. Əgər buna nail olsalar, yeni “Milli Şura” və “MSDM”-i hadisələrdən uzaqlaşdırmağı bacarsalar, bu zaman seçkilərdə daha rahat iştirak etməyi düşünürlər.

Bu görüşün təfərrüatlarını analiz edərkən, daha bir reallıq üzə çıxır ki, Azərbaycanda özlərini müxalifət adlandıran, ancaq xalq dəstəyindən məhrum olan bu qurumlar da digərləri kimi, xarici asılılıqdan yaxa qurtara bilməyəcəklər. Belə olacağı təqdirdə, 6 partiyanın hər biri şəxsi mövqeyini iddia kimi irəli sürəcək, bu isə onların siyasi uğur əldə etmələrinə kifayət qədər mane ola bilər. Çünki xalq xarici dairələrə işləyən, ancaq bununla belə, özlərini “millətçi” adlandıran psevdomüxalifəti rədd edir. Bu səbəbdən, nəyin necə olmasından asılı olmayaraq, 2018-ci il seçkilərinə qədər düşərgənin bütün cinahlarında kəskin qarşıdurmaların yaşanacağını gözləmək olar. Hər halda, düşərgədəxili hadisələr, xüsusilə, haqqında bəhs edilən son görüş də belə qənaətə gəlməyə əsaslı zəmin yaradır.

Rövşən RƏSULOV

Maraqların toqquşduğu müxalifət düşərgəsi

Partiyaların parçalanmasının səbəbi də, məhz əlçatmaz iddialardır

Başibəlalı dağıdıcı müxalif ünsürlər hər fürsətdə müxtəlif şoular, məzhəkə və oyunlarurmaqla düşükləri ağır, üzücü və böhranlı vəziyyətdən çıxmağa cəhdlər göstərir. Onları bu işə vadar edən və həvəsləndirən, həm də xarici maraqlı qüvvələrdir.

Hansı ki, bu pozucu və məkrli qüvvələr Azərbaycanın dünya siyasi palitrasında rolunun və yerinin möhkəmlənməsindən ciddi narahatlıq keçirirlər. Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaq üçün pozucu qüvvələr ölkəmizdə ələbaxım rolunda çıxış edən qarağürh müxalifətdən istifadə edirlər. Müəyyən mərhələlərdə müxalifətin mini-aksiyalar keçirib, hədələyici bəyanatlarla çıxış etməsinin arxasında, söz yox ki, xarici maraqlı qüvvələr dayanır. Çünki hazırkı müxalifət nə müstəqil addım atmağa, nə də sosial bazaya malik deyil ki, hansısa bəyanatla çıxış etsin.

Tofiq Yaqublu Müsavatın “pul kisəsi” rolunda çıxış edir

Faktlara və baş verən proseslərə əsaslanaraq, demək olar ki, müxalifətin əsas dağıdıcı qanadı olan AXCP və Müsavatın son günlər bir qədər fəallaş-

ması “Stevan Çıldırın”, “SOROS” və “Fredoom Hous” kimi təşkilatların onlara müəyyən qədər maliyyə yardımı ayırmaları ilə bağlıdır. Daha doğrusu, verilən məlumatlara görə, sözügedən təşkilatlar tərəfindən 2018-ci ildə keçirilməsi nəzərə tutulan prezident seçkilərinə hazırlıqla bağlı müxalif dağıdıcı qüvvələrə, ümumilikdə, 1 milyon 280 min dollar pul ayrılıb. Həmin vəsaitin Gürcüstan banklarına yerləşdirildiyi barədə faktlar mövcuddur. Həmin vəsaitin İsa Qəmbər, Əli Kərimli və Arif Hacıliyə çatdırılması prosesini partiyaların təsiri altında olan siyasi QHT-lər, saytlar və ayrı-ayrı şəxslər həyata keçirirlər. Xatırlatmaq lazımdır ki, bir qədər əvvəl, AXCP sədrinin müavini Gözəl Bayramlı külli miqdarda maliyyə vəsaitini Gürcüstandan Azərbaycana keçirən zaman sərhədçilərimiz tərəfindən saxlanılmışdır. Eləcə də, Müsavat təəssübkeşlərindən olan Əfqan Muxtarlı da 10 min avronu Gürcüstandan Azərbaycana gətirən zaman saxlanılmışdır. Məlumatlara istinadən, demək olar ki, əslən Gürcüstandan olan Müsavat başqanının müavini Tofiq Yaqublu hazırda Müsavatın pul kisəsi rolunda çıxış edir. Yəni xaricdən Müsavat partiyasına çatdırılmalı olan maliyyə vəsaitini T.Yaqublu Gürcüstandan qohumları vasitəsilə əldə edərək, A.Hacıli və İ.Qəmbərə çatdırır. Təbii ki, Bakıda pu-

lun bölünməsi prosesində müəyyən qədər AXCP sədri Ə.Kərimliyə də verilir. Çünki xarici maraqlı qüvvələrin və fondların A.Hacıli və İ.Qəmbər qarşısında qoyduğu tələb belədir. Əks halda, vəsaitin verilməsində problemlər yarana bilər.

Bir sözlə, fakt budur ki, müxalifətin fəallaşmasının başlıca səbəbi yuxarıda qeyd olunan xarici təşkilatların onlara ayırdığı maliyyə vəsaiti ilə bağlıdır. Bu vəsaitin müqabilində AXCP və Müsavat kimi təşkilatlar Azərbaycanda pozuculuq aktları törətməyə cəhdlər göstərirlər. Dəfələrlə Müsavat və AXCP, eləcə də, Ə.Kərimlinin tapşırıqlarının icraçısı rolunda çıxış edən “Milli Şura”nın sədri Cəmil Həsənlı terrorçu təşkilat liderləri saydığı Azərbaycan dövləti kifayət qədər güclü və istənilən tənqitlərin qarşısını almağa qadir dövlətdir. AXCP, Müsavat, “Milli Şura” və bu kimi dağıdıcı qüvvələr heç vaxt hansısa bəd niyyətlərini həyata keçirə bilməzlər. Digər tərəfdən, xalq-dövlət birliyi möhkəm əsaslara söykənir.

İ.ƏLİYEV

Niyə müxalifət partiya sədrləri istefa vermir?

Tahir Kərimli: “İndiki məqamda partiya sədrlərinin öz yerlərini başqalarına vermələri inandırıcı görünmür”

- Tahir bəy, fakt budur ki, müxalifət fəaliyyətsiz durumdadır. Xarici qüvvələrin maddi-mənəvi yardımları da bir nəticə vermir. Bu halda, onların fəaliyyət göstərmələrinə nə dərəcədə lüzum ola bilər?

- Müxalifətin bu duruma düşməsi normal bir haldır. Bunun da səbəbi müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin ağılsız siyasət aparmaları ilə bağlıdır. Şəxsi ambisiyalar üzərində siyasət qurmaq olmaz. Belə olan halda, onların nə sosial bazası, nə də ki, nüfuzları olacaq. Ümumiyyətlə, müxalifət düşərgəsini təmsil edən şəxslər nə isə bir məsələni şişirdərək, öz şəxsi maraqları üçün istifadə etməyə çalışır. Bu da, bu məkrli qüvvələrə tamamilə xalqın gözündən salır. Çünki reallığı özündə əks etdirməyən məsələlərlə gündəmə gəlmək, diqqət mərkəzinə cəvrlmək olmaz.

- Necə düşüncünü, indiki yarıtmaz partiya sədrləri yeniləri ilə əvəz olunsun, düşərgədə ciddi müxalifət formalaşa bilərmi?

- Lap tətullım ki, müxalifət düşərgəsində olan partiyalara yeni liderlər gəldi. Bu, heç nəyi dəyişməyəcək. Yeni partiya sədrləri keçmiş liderləri kimi köhnə ideyalarla çıxış edəcəklərsə, onda müxalifət düşərgəsində heç bir canlanma olmayacaqdır. Ancaq bununla belə, dəyişikliklərə ümid etmək olar. İndiki məqamda, birmənalı şəkildə, demək olar ki, partiya sədrlərinin öz yerlərini başqalarına vermələri inandırıcı görünmür.

- Müxalifət daxilindəki qarşıdurmalar və partiyalararası münasibətlərin həddindən artıq kəskin olmasının əsas səbəbi nə ilə bağlıdır?

- Müxalifət partiyaları arasında olan bu qarşıdurmanın əsas səbəbi liderlik ambisiyası, ana müxalifət olmaq uğrunda çarpışmaq, özünü digərindən daha böyük görmək, başqalarını gözəndə salmaq və s. kimi məsələlərdir. Yeni bütün bunlar müxalifətin pərakəndəliyinin, zəifliyinin və iç mübadiləsinin əsas səbəbləridir. Demək olar ki, müxalif partiya sədrləri, birinin digərindən üstün olması üçün bir-biri ilə mübarizə aparırlar. Savaş da bu istiqamətdə gedir. Bu baxımdan, müxalifət düşərgəsində ciddi itxilaflar və qarşıdurmalar yaranır.

- Deməli, müxalifət partiya sədrləri oturduqları kresloya gəlir mənbəyi kimi baxdıqlarından, istefa vermirlər?

- Formal olaraq, müxalifət partiyaları fəaliyyət göstərəcəklər. Amma onların fəaliyyəti yetərli deyil. Yeni özlərinin ideyalarını həyata keçirmək imkanında deyillər. Demək olar ki, onların fəaliyyəti stəkanda fırtına yaratmaqdan başqa bir şey deyil. Bu gün müxalifətin var olub-olmaması, xalq üçün maraqlı deyil. Bir sözlə, bundan sonra çətin ki, müxalifət hər hansı bir ciddi uğura nail olsun.

- Cəmil Həsənlı iddia edir ki, yaxın vaxtlarda mitinqlərə start verəcəklər. Hansı sosial baza ilə onlar aksiyaya keçirə bilər?

- Onların bu cür mitinqlər keçirməkdə məqsədləri xaricdə olan qüvvələrə bir mesajdır ki, biz fəaliyyətdəyik və nə isə edə bilərik. Yeni öz varlıqlarını bu yolla sübut etmək istəyirlər. Amma neçə illər ərzində müxalifət tərəfindən keçirilən bu mitinqlərin heç bir nəticəsi olmayıb. Çünki müxalifət düşərgəsini təmsil edən şəxslərin xalq tərəfindən heç bir dəstəyi yoxdur. Belə olan halda da, müxalifət tərəfindən keçirilən bu mitinqlərin də heç bir nəticəsi olmayacaqdır.

GÜLYANƏ

Azərbaycan gəncliyinin elm və təhsil sahəsində uğurları



Müasir, müstəqil, demokratik Azərbaycanın gəncliyi elm və təhsil sahəsində böyük uğurlar qazanmışdır. Azərbaycan gəncliyi artıq dünya elm və təhsil məkanına daxil olan, hərtərəfli inkişaf etmiş şəxsiyyət, savadlı modern, milli düşüncəli, vətənpərvər, yüksək inkişaf etmiş insanlardır. Ulu Öndər Heydər Əliyev milli vətənpərvərliyi gəncliyin və hər bir vətəndaşın həyatının mənası hesab edərək deyirdi: “Milli vətənpərvərlik prinsipi gerek körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi, həyat qanunu, nizamnaməsi olsun”.

Azərbaycan gəncliyi təşəbbüskarlığı, elmə və təhsilə yiyələnmək, dünya standartları səviyyəsinə çatmaq istəyi, vətəninə, xalqına, dövlətinə sadıqlılıqla fərqlənir. Gəncliyə həmişə qayğı göstərən, onları dünya elm və təhsil məkanına qovuşduran müdrik rəhbər, Ümummilli Lider Heydər Əliyev ona görə də israr edirdi: “İnsanın həyatında gənclik dövründən gözəl dövr yoxdur. Hər bir gənc isə, bu gənclik dövründən gerek maksimum səmərəli istifadə etsin. Gənclik dövründə boş, mənasız keçirilən bir gün sonra böyük itkilərə gətirib çıxarır. Hər gündən, dəqiqədən səmərəli istifadə olunmalıdır ki, gənc nəslimiz yaxşı bilik, təhsil alsın, elmi həyatın bütün sahələrində olan təcrübəni mənimsəsin, həyatda, cəmiyyətdə həm özü, həm də ölkə, xalq üçün faydalı olsun”.

Azərbaycan gəncliyi fundamental, tətbiqi, təbiəşünaslıq elmləri ilə yanaşı, humanitar elmlərə - tarix, fəlsəfə, sosiologiya, ədəbiyyat, incəsənət elmlərinə də dərinləndirilmiş, gələcəyin fiziki, riyaziyyatçısı, biologu, kimya-

çıısı, tarixçisi, sosioloqu, ədəbiyyatçı və mədəniyyət xadimi kimi yetişir. Məhz bu məqamları daim diqqət mərkəzində saxlamış Ulu Öndər Heydər Əliyev deyirdi: “Əlbəttə, müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya,

vəhdəti olan bilikləri əxz edir. Bu baxımdan, görkəmli elmşünas-alim, fəlsəfə üzrə tədqiqatçı S.Xəlilovun bir fikri ciddi maraq doğurur: “Fundamental elmlərdən fərqli olaraq, ictimai elmlər ümumbəşəri miqyas daşımaqla bərabər,

Azərbaycan gəncliyi həm ümumdünya bilik xəzinəsini, həm də milli dünyagörüşümüzü, xalqımızın, millətimizin tarixini, ədəbiyyatını, fəlsəfəsini mənimsəyərək, milliliklərlə ümumbəşəriyyətin vəhdəti olan bilikləri əxz edir. Bu baxımdan, görkəmli elmşünas-alim, fəlsəfə üzrə tədqiqatçı S.Xəlilovun bir fikri ciddi maraq doğurur: “Fundamental elmlərdən fərqli olaraq, ictimai elmlər ümumbəşəri miqyas daşımaqla bərabər, hər bir millət miqyasında həmin millətin maraq dairəsinə uyğun ikinci, regional mövcudluğa malikdir. Yəni ümumdünya tarixi ilə yanaşı, Azərbaycan tarixi də vardır. Ümumi iqtisadi nəzəriyyə ilə yanaşı, Azərbaycan iqtisadiyyatı da nisbi müstəqil şəkildə tədqiq olunur və s. İctimai elmlər sahəsində də dünya miqyasında gedən prosesləri öyrənənlər çoxdur.

yaxud başqa fənlərin hamısı inkişaf etməlidir. Ancaq bunların hər birinin özünəməxsus çərçivəsi var. Amma tarix hər bir insan üçün yeniyyətlikdən başlayaraq, ömrünün sonuna qədər lazımdır. O cümlədən, mədəniyyətimizin, ədəbiyyatımızın, elmimizin tarixi lazımdır”.

Azərbaycan gəncliyi həm ümumdünya bilik xəzinəsini, həm də milli dünyagörüşümüzü, xalqımızın, millətimizin tarixini, ədəbiyyatını, fəlsəfəsini mənimsəyərək, milliliklərlə ümumbəşəriyyətin

hər bir millət miqyasında həmin millətin maraq dairəsinə uyğun ikinci, regional mövcudluğa malikdir. Yəni ümumdünya tarixi ilə yanaşı, Azərbaycan tarixi də vardır. Ümumi iqtisadi nəzəriyyə ilə yanaşı, Azərbaycan iqtisadiyyatı da nisbi müstəqil şəkildə tədqiq olunur və s. İctimai elmlər sahəsində də dünya miqyasında gedən prosesləri öyrənənlər çoxdur. Biz məşğul olmasaq da, tarixi, fəlsəfəni, iqtisadi nəzəriyyəni öyrənib, inkişaf etdirənlər olacaqdır. Lakin məhz Azərbaycanın tarixini, fəlsə-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVD F

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti çərçivəsində hazırlanıb

kütlə, xalq, millət üçün ən çox təsirlisi humanitar elmlərdir”.

Azərbaycan gəncliyi öz tarixini, mədəniyyətini, ədəbiyyatını, doğma dilini öyrənməklə yanaşı, fundamental elmlər üzərində qurulmuş tətbiqi elmləri, bu sahədəki yeni, modern bilikləri, İKT-nin ən yeni nailiyyətlərini də öyrənir. Gənclər bütün sahələri, o cümlədən, idarəetmə sahəsini də müasir tələblər səviyyəsində öyrənirlər. Bu sahədə peşəkarlıq qazanmış üçün ictimai elmlərin də əxz olunması aktual zərurətə çevrilir. Onlar idarəetmə sisteminə təşəbbüskarlıq, müstəqillik qazanmaq üçün ictimai elmləri dərinləndirərək öyrənməyi qarşılarına məqsəd qoyurlar. Buna görə də, Azərbaycan gəncləri yaradıcı, təşəbbüskar və işlərində elmə arxalanan rəhbər işçilərə çevriləcəklər.

S.Xəlilov yazır: “Bununla da, elm ilə ictimai həyat arasında üzvi əlaqə yaradılmasına, elmin, sadəcə, maraq üçün deyil, real problemlərin həlli üçün inkişaf etdirilməsinə nail olmaq mümkündür. Təbiət elmlərinin tətbiqi artıq çoxdan müntəzəm prosesə çevrildiyi halda, ictimai elmlərin tətbiqi, yaxud başqa sözlə desək, onların ictimai həyatla əks-əlaqəyə girməsi müasir dövrün ən aktual tələblərindən biridir”.

Bu gün Azərbaycan gəncliyi intellektual potensialı güclü, milliliyi, dərin zəkası, iti, məntiqi düşüncə tərzinə malik olan, rəşadətli ağilları ilə seçilən gənclərdir.

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Gənc yaşda milyarder olmağın yolları

Hər kəsin uğur formulu, potensialı və nailiyyət əldə etmək üsulları fərqlidir. Bəziləri arzularını reallaşdırmaq, karyerada yüksəlmək üçün ömür boyu çalışır. Bəziləri isə çox gənc yaşlarda gördüyü işlərlə həm böyük pullar, həm də böyük şöhrət qazanır. Publika.az 25 yaşında milyonlar qazanan məşhurları təqdim edir.

Donald Tramp

Donald Tramp daşınmaz əmlak satışı ilə məşğul olan zəngin ailənin övlədidir. O, hələ 25 yaşında olarkən atası "Yelizaveta Trump & Son" şirkətinin iradəsini oğluna tapşırıb. Donald Tramp şirkətin fəaliyyətini başqa istiqamətə dəyişdirib. Qısa müddət sonra isə Manhettenin böyük layihələrinə qatılaraq uğurlu işlərə imza atıb.

Cennifer Laourens

26 yaşlı aktrisa Cennifer Lourens Hollivudun ən çox pul qazanan kino ulduzlarından biridir. O, təkcə 2016-cı ildə 46 milyon dollar qazanaraq həmkarları arasında rekord qırıb. Üstəlik 25 yaşında "Aclıq oyunları" seriyasında baş rolu ifadə edib, həmçinin "X-Men" filmində məşhur aktyorlarla çəkilib. 22 yaşında isə o, "Silver Linings Playbook"dakı çıxışıyla "Ən yaxşı qadın aktrisa" nominasiyasında Oskar mükafatına layiq görülən ən gənc ikinci aktrisa olub.

Stiv Jobs

Əsrimizin ən uğurlu iş adamlarından biri olan Stiv Cobs 1980-ci ildə 1,2 milyard dollarlıq "Apple Computer" şirkətini yaradanda 25 yaşında idi.

Kat Cole

Şimali Amerikadakı "Focus" markaları sədri və "Cinnabon"un keçmiş sədri Cole karyerasına 17 yaşında stüardessa kimi başlayıb. 26 yaşında isə sədr müavini vəzifəsinə yüksəlib. 19 yaşında şirkətin imtiyazını genişləndirmək üçün onu Avstraliyaya göndərirlər, 20 yaşında isə o, artıq rəhbər idi.

Mark Zukerberg

Feysbukun yaradıcısı Zukerberg çox gənc yaşlarda varlana-raq öz adını tarixə yazdıra bilib. Mark 25 yaşında artıq sərvət sahibi kimi "Time" jurnalı tərəfindən "İlin adamı" seçilmişdi.

İnsanın yaşı ilə beyin yaşı arasındakı fərqi çoxluğu problemlərə səbəb olur



Britaniyalı mütəxəssislər yaşı 70 və daha çox olan 669 Şotlandiya sakini üzərində araşdırma aparıblar. AZƏRTAC-ın Rusiyanın "shutterstock.com" saytından əldə etdiyi məlumata görə, alimlər insanların beyin toxumasının həcmi onların yaşına əsasən müəyyən etməyi kompüter vasitəsilə öyrənməyə çalışıblar.

Araşdırma göstərib ki, beyinlə yaş arasında fərq çox olduqca onların fiziki və psixoloji problemləri, hətta erkən ölüm halları ilə üzləşmələri risk altında olur. Beyin yaşı həqiqi yaşından çox olan iştirakçıların tibbi test göstəriciləri, o cümlədən onların ciyərlərinin tutumu, yerləşmə sürəti və əzələlərinin gücü beyin yaşı həqiqi yaşına uyğun olanlardan daha zəif olduğu aşkarlanıb. Vaxtından əvvəl qocalan könüllülərin əksəriyyəti 80 yaşına çatmamış vəfat ediblər.

ELAN

1951-ci ildə anadan olmuş Raxamimov Yaşka Qodoviç 23 avqust 1973-cü ildə verilmiş ƏMƏK KİTABÇASI itdiyi üçün etibarsız sayılır.

SƏS


Son səhifə

19 iyul

Azərbaycan atleti Nazim Babayev Avropa çempionu olub

Polşanın Bıdqoş şəhərində 23 yaşadək idmançılar arasında atletika üzrə Avropa çempionatına yekun vurulub. AZƏRTAC xəbər verir ki, çempionatda üç təkanla tullanma yarışlarında ölkəmizi təmsil edən Nazim Babayev 17,18 metr nəticə ilə turnirin qalibi olub. Bu nəticə ilə atletimiz şəxsi rekordunu yeniləyib. Finlandiyalı Simo Lipsanen yarışını ikinci, Almaniya təmsilçisi Maks Heb isə üçüncü pillədə başa vurublar.

Avropada öz yaşdaşları arasında birinci olan Nazim Babayev böyükklərdə yalnız İtaliya idmançısı Fabrizio Donatodan geri qalır. Qeyd edək ki, Nazim Babayev 2015-ci ildə İsveçin Eskilstuna şəhərində yeniyetmələr arasında Avropa çempionatının qalibi olub. Atlet, həmçinin cari ildə Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarının da çempionudur.



Neymar PSJ-yə keçmək istəyir



"Barselona"nın hücumçusu Neymar PSJ ilə danışıqlar aparmaq istəyir. SİA "As" nəşrinə istinadən xəbər verir ki, bu həftə futbolçunun atası Paris klubunun prezidenti Naser Əl-Xəlaifi ilə görüşəcək. "Barselona" Marko Verrattini transfer etməyə çalışsa da, PSJ katalonlara ümid yeri qoymur. Neymarla danışıqlar uğurla başa çatsa, italyan yarımmüdafiəçisinin İspaniya nəhənginə gəlməsi də asanlaşa bilər. PSJ braziliyalı ulduza görə 222 milyon avro ödəməyə hazırdır.

"Sport" nəşrinin yaydığı məlumata əsasən, Neymarın yaxın ətrafı da onun klubunu dəyişməsi və Messinin kölgəsindən çıxmasını istəyir. Parislilər ötən yay da "sambaçı"nı transfer etməyə cəhd göstərmişdilər. Həmin vaxt 24 yaşlı forvard üçün 190 milyon avro təklif olunmuşdu.

Çimərlik voleybolu üzrə Azərbaycan kubokunun qalibləri müəyyən olub



Çimərlik voleybolu üzrə ilk açıq Azərbaycan kuboku yarışları keçirilib. AZƏRTAC xəbər verir ki, kişilərin yarışında 22, qadınların turnirində isə 14 komanda mübarizə aparıb. Kişilər arasında Vüqar Bayramov və Ülvi Rəcəbli ibarət cütlük qalib olub. Yaroslav Rudıx - Adriano Aurrero cütlüyü gümüş, Vüsal Qurbanovdan və Aqil Ağazadədən ibarət cütlük bürünc medal qazanıb. Qadınların mübarizəsində kuboku Viktoriya Ağakişiyeva və Zinaida Lyubimovadan ibarət duet başı üzərinə qaldırıb. İrina Abbaszadə - Yuliya Kərimova cütlüyü ikinci, Nazilə Səlimova və İlhamə Əliyevadan ibarət duet üçüncü yeri tutub. Avqustun sonunda həm yeniyetmələr, həm də böyükklər arasında ölkə çempionatının final mərhələsi keçiriləcək.

İdman jurnalistləri və güləşçilər arasında futzal üzrə yoldaşlıq görüşü keçiriləcək



22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar olaraq Azərbaycan Güləş Federasiyası və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə idman jurnalistləri və güləş üzrə ölkə yığma komandalarının idmançı və məşqçi heyəti arasında futzal üzrə yoldaşlıq görüşü keçiriləcək. AZƏRTAC xəbər verir ki, yoldaşlıq görüşü iyulun 19-da Olimpiya Güləş Mərkəzinin oyun zalında baş tutacaq.

İspaniya Futbol Federasiyasının prezidenti həbs edilib

İspaniya Futbol Federasiyasının prezidenti Anhel Mariya Vilyar və oğlu bu gün həbs edilib. "Tribuna.com" saytı xəbər verir ki, 67 yaşlı məmur korrupsiyaya qarşı mübarizə əməliyyatı nəticəsində həbs olunub. Federasiyanın bir neçə digər əməkdaşı, o cümlədən iqtisadiyyat məsələləri üzrə ekspert Xuan Padron da həbs edilib. Onlar qeyri-qanuni inzibətçilik, israfçılıq, korrupsiya və saxta sənədlər hazırlanmasında ittiham olunurlar. 2015-ci ildə Vilyar FIFA və UEFA ətrafında başlayan korrupsiya qalmaqalına cəlb edilmişdi. Həmin vaxt FIFA-nın Etika Komitəsi FIFA və UEFA-nın vitse-prezidenti olan Vilyarın 2018 və 2022-ci il Dünya çempionatlarına ev sahibləri seçimində korrupsiya ilə bağlı açıqlama verməməsinə araşdırıb.

Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA, APA və AZADİFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500